



Mehriban Əliyevanın uğurlu idman missiyası



Bakı 14 illik fasilədən sonra yenidən bədi gimnastika üzrə sayca 37-ci dünya çempionatına evsahibliyi edəcək

Bir neçə gündən sonra Bakıda növbəti böyük idman tədbirinə start veriləcək. Avropanın idman paytaxtına çevrilən Azərbaycan 14 illik fasilədən sonra yenidən bədi gimnastika üzrə sayca 37-ci dünya çempionatına evsahibliyi edəcək. Sentyabrın 16-22-də keçiriləcək çempionat təkcə bütün dünyadan olan bədi gimnastların birincilik uğrunda mübarizəsi ilə deyil, eyni zamanda 2020-ci ildə Tokioda təşkil ediləcək XXXII Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşması ilə əlamətdar olacaq.

61 ölkənin qatılacağı çempionatda həm fərdi gimnastlar, həm də qrup hərəkatları komandaları yeddi gün ərzində ayrı-ayrı alətlər və çoxnövlük yarışlarında mübarizə aparacaqlar. Eyni zamanda komanda hesabında ən güclülər də müəyyən olacaqlar.

Dünya və Avropa çempionatlarının dəyişilməz ünvanı

Yüksək səviyyədə dövlət qayğısı sayəsində Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib. Digər idman növləri ilə yanaşı, gimnastika da diqqətdən kənar qalmayıb. Bu nailiyyətlər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın federasiyaya rəhbərliyi sayəsində mümkün olub.

2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasının prezidenti olan Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində ölkədə idmanın bu növünün əsl inkişaf mərhələsi başlayıb. Gimnastikanın bütün növlərinin inkişafı, maddi-texniki bazasının gücləndirilməsi, bu idman növünün kütləviləşməsi istiqamətində görülən işlər bəhrəsini verməkdədir.

Mehriban xanım Əliyevanın əzmkar rəhbərliyi sayəsində Azərbaycan gimnastikasına olan münasibət istər ölkə daxilində, istərsə də dünyada əsaslı şəkildə dəyişdi.

Ardı 8-ci səh.

Tokiyoya gedən yol Bakıdan keçir

Çempionatın ilkin qeydiyyat siyahısına əsasən, yarışda çıxış edəcək 300-dən çox gimnast olimpiadaya yeni namizəd olmaq üçün bütün güclərini toplayaraq yarışacaqlar. Belə ki, fərdi proqramda çoxnövlük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast) lisenziya əldə edə biləcəklər. Qrup hərəkatları komandalına gəlincə,

də isə ötən ilin dünya çempionatının nəticələrinə əsasən Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin edib. Bu ilki çempionatda çoxnövlük xalları üzrə daha beş ən yaxşı komanda Tokiyoya vəsiqə qazanacaq.

"Nağıllar, gerçəkləşək" deyəli təşkil edilən çempionatın ən yaddaqalan hissələrindən biri isə möhtəşəm açılış mərasimi olacaq. Təşkilatçılar bu dəfə də rəngarəng, bənərsiz və izləyənləri nağıllar aləminə "səyahətə aparacaq" şou ved edirlər.

Azərbaycan elektrik enerjisinin idxalçısından ixracatçısına çevrilib

Buna ölkədə həyata keçirilən islahatlar, infrastruktur layihələri nəticəsində nail olunub

Müstəqilliyimizin bərpasından sonra ölkədə müxtəlif sahələr üzrə nəhəng infrastruktur layihələri icra edildi. Enerji təhlükəsizliyinə nail olmaq və əhalini dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə bu sektorda da bir çox layihə həyata keçirildi. Məqsədə çatmaq üçün ötən dövr ərzində ölkə üzrə 31 yeni elektrik stansiyası inşa olunub ki, bunun da sayəsində 2500 meqavattlıq yeni güc yaranıb.

İri su elektrik stansiyaları ilə yanaşı, bölgələrdə kiçik çaylar üzərində də elektrik stansiyaları inşa edilib. Həmin obyektlər bölgədə elektrik enerjisinin təminatını yaxşılaşdırmaqla bərabər torpaqların suvarılmasına da töhfə verir. Bir sözlə, belə stansiyalar kənd təsərrüfatında məhsul istehsalını da stimullaşdırır.

Başqa sahələrlə yanaşı, Azərbaycanda elektrik enerjisinin gücünün artırılması, dayanıqlılığının təmin olunaraq ölkəmizin hər bir guşəsinə çatdırılması üçün mükəmməl infrastruktur yaradılıb. Bunun nəticəsidir ki, indi biz özümüzü elektrik enerjisi ilə tam təmin etməklə bərabər onu həm də böyük həcmde ixrac edirik. Təkcə ötən il enerji ixracından 10 milyon dollar vəsait əldə olunub.

Prezident İlham Əliyev bu il sentyabrın 5-də Bakıda "Simal-2" Elektrik Stansiyasının istismara verilməsi mərasimində iştirak edib.

Ardı 10-cu səh.

Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin tikilməsi zərurəti "Əsrin müqaviləsi"nin real nəticələrindən irəli gəlirdi. 1997-ci ilin noyabrında "Çıraq" platformasından ilkin neft alınmışdı. Qarşıda "Azəri", "Dərinsulu Günəşli" yataqlarının işlənməsi dayanırdı və hasilatın ildən-ilə artacağı yəqin idi. Odur ki, fəaliyyətdə olan Bakı-Novorossiysk və Bakı-Supsa ixrac sistemlərinin gücü get-gedə artan həcmə üçün kifayət deyildi.



BTC əsas yükünü "Azəri-Çıraq-Günəşli" neftindən götürür

Daha global bir boru xətinin çəkilməsi vacib idi. Bununla bağlı Ulu Öndər Heydər Əliyev hələ keçən əsrin 90-cı illərinin ortalarında özünün düzgün və uzaqgörən qərarını verdi. Bu, BTC-nin inşası idi.

BTC uzun və mürəkkəb bir yol keçib. Onun yaranma tarixində xüsusi əhəmiyyət kəsb edən hadisələr çoxdur.

Bunlardan biri 1998-ci oktyabrın 19-də kəmərin tikintisi ilə bağlı "Ankara bəyannaməsi"nin imzalanması oldu. Daha bir mühüm hadisə 1999-cu il noyabrın 18-də baş verdi. ATƏT-in İstanbul zirvə toplantısında "Xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyəti əraziləri ilə Bakı-Tbilisi-Ceyhan

əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair" saziş imzalandı. Bu sənədə sözügedən üç ölkənin dövlət başçıları ilə yanaşı, ABŞ və Qazaxıstan prezidentləri də imza atdılar. BTC-nin tikintisi qarşısında yaşıl işıq yandıran bu saziş "Əsrin müqaviləsi"ndən sonra Azərbaycan üçün mühüm tarixi əhəmiyyət kəsb edən ikinci sənəd idi.

2002-ci il sentyabrın 18-də Səngəçal terminalında BTC-nin təməlləşmə mərasimi keçirildi. Dünya miqyaslı bu kəmərin təməli qoyulandan sonra da layihənin ölkəmizin xaricindəki və daxilindəki bədxahları rahatlıq tapa bilmir, onun gerçəkləşməsinə hər vasitə ilə əngəl törətmək istəyirdilər.

Ardı 10-cu səh.

Prezident İlham ƏLİYEV: "Şəhərimizin hər bir yerində məktəblər tikilir, əsaslı təmir olunur"



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Bakının Suraxanı rayonunda əsaslı şəkildə yenidən qurulan 208 nömrəli orta məktəbdə yaradılan şəraitlə tanış olub.

Ardı 2-ci səh.

Kürdəxanı qəsəbəsində yaradılan yeni park sakinlərin sevimli istirahət guşəsinə çevriləcək



Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 13-də Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yeni salınan istirahət parkında yaradılan şəraitlə tanış olub.

Ardı 4-cü səh.



Azərbaycan və Türkiyənin strateji müttəfiqliyi region və bütövlükdə dünya üçün faydalıdır

Ərəstü HƏBİBBƏYLİ: "İki qardaş dövlət arasında genişlənən əməkdaşlıq və strateji tərəfdaşlıq regionda sabitliyin göstəricisinə çevrilib"

Sentyabrın 16-da Bakıda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərə Komissiyasının növbəti iclası keçiriləcək. Komissiyanın sayca 8-ci iclasında iki qardaş ölkə arasındakı iqtisadi əlaqələrin, birgə regional layihələrin hazırlıq vəziyyətinin müzakirə olunması, gələcək əməkdaşlıq perspektivləri və atılacaq addımlar haqqında fikir mübadiləsinin aparılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 mart 2019-cu il tarixli sərəncamı ilə Azərbaycan və Türkiyə arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərə Komissiyasının yeni tərkibi təsdiqlənib. Azərbaycan tərəfindən komissiyaya həmsədr Baş Nazir Novruz Məmmədov təyin olunub. Qarşı tərəfi isə Türkiyənin vitse-Prezidenti Fuad Oktay təmsil edəcək. Azərbaycan Respublikası Baş Nazirinin Katibliyinin rəisi Ərəstü Həbibbəyli iki ölkənin iqtisadi əlaqələrində prioritetlər və komissiyanın iclasına hazırlıq barədə danışıb.

Ardı 6-cı səh.

Prezident İlham ƏLİYEV: “Şəhərimizin hər bir yerində məktəblər tikilir, əsaslı təmir olunur”



Əvvəli 1-ci səh.

AZƏRTAC xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və məktəbin direktoru Mələhət Əsədova dövlət başçısına görülən işlərlə bağlı məlumat verdilər.

Prezident İlham ƏLİYEV: Bu məktəb əsaslı təmir olunub?

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar ƏZİZOV: Xeyr, sökülüb, yenidən tikilib. Uç il fəaliyyətsiz olub.

Bildirildi ki, məktəbin binası 1938-ci ildə istifadəyə verilmişdi. O zaman 360

yerlik binada ümumilikdə 2 növbədə 800 şagird təhsil alırdı. Bu təhsil ocağı qəzalı vəziyyətdə olduğundan fəaliyyətini dayandırıb və müvəqqəti olaraq 140 sayılı tam orta məktəbdə fəaliyyət göstərirdi. Bakı şəhərinin və onun qəsəbələrini sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən, 2019-cu ilin mayında məktəbin mövcud binası sökülərək yerində yenisi inşa olunub. 360 şagird yerlik yeni məktəb binası müasir otaqları bütün zəruri inventarla təchiz olu-

nub. Bir sözlə, təhsil müəssisəsində şagirdlərin elm sirlərinə dərinlən yiyələnmələri, müəllimlərin isə pedaqoji fəaliyyətlə yüksək səviyyədə məşğul olmaları üçün hər tərəfli imkanlar var.

Qeyd edildi ki, məktəbdə hazırda 320 şagirdin təlim-tərbiyəsi ilə 31 nəfərdən ibarət pedaqoji kollektiv məşğuldur. Son 10 ildir ki, məktəbin şagirdlərinin 70-80 faizi ali təhsil ocaqlarına qəbul olur. Şagirdlər müxtəlif bilik, idman yarışlarında, olimpiadalarda təhsil ocağını layiqincə təmsil edirlər. Bu təhsil ocağının 10-cu sinif şagirdi güleş

üzrə Avropa çempionudur. Azərbaycanda dövlət səviyyəsində təhsil sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi və bu sferada innovativ üsulların tətbiqi məsələsinə daim xüsusi diqqətə yanaşılır. Son illərdə çoxlu sayda yeni məktəb binasının və korpuslarının inşası, mövcud təhsil müəssisələrinin yüksək səviyyədə yenidən qurulması, onların zəruri tədris avadanlığı ilə təchiz olunması təhsil sahəsinin müasirləşdirilməsi istiqamətində həyata keçirilən işlərin tərkib hissəsidir. Bütün bunlar bir daha sübut

edir ki, insan kapitalının formalaşmasında müstəsna rolə malik olan təhsil sahəsinin inkişafına ölkəmizdə ən yüksək səviyyədə diqqət göstərilir. Bu isə gənc nəslin bilikli, savadlı və intellektual səviyyədə yetişməsinə, həmçinin müəllimlərin təlim-tədris prosesini müasir şərətdə aparmasında mühüm rol oynayır.

Prezident İlham ƏLİYEV: Təbrik edirik. Sizə uğurlar arzulayıram.

Mələhət ƏSƏDOVA: Cənab Prezident, şagirdlər və valideynlər adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Çox sağ olun ki, kənd yerində belə bir gözəl məktəb tikdirmisiniz.

Prezident İlham ƏLİYEV: Şəhərimizin hər bir yerində məktəblər tikilir, əsaslı təmir olunur, bu program uğurla icra edilir. Bu məktəbin yenidən tikilməsi bizim siyasətimizi əks etdirir. Təhsil sahəsinə göstərilən diqqət, eyni zamanda, infrastrukturun yaranmasında da özünü əks etdirir. Valideynlərə də, müəllimlərə də salam söyləyin. Sağ olun.

Mələhət ƏSƏDOVA: Sağ olun, cənab Prezident.

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi beynəlxalq təhsil standartlarına əsaslanan müəssisədir



Sentyabrın 13-də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Təhsil naziri Ceyhun Bayramov görülən işlərlə bağlı dövlət başçısına ətraflı məlumat verdi.

Bildirildi ki, Təhsil Nazirliyi və Koreya Respublikasının “KT Konsorsium” şirkəti arasında imzalanan sənəd əsasında 2016-cı ildə yaradılan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi beynəlxalq təhsil standartlarına əsaslanan, qlobal sənaye ehtiyaclarına hazır rəqəbatqabiliyyətli kadrlar hazırlığını həyata keçirən peşə təhsil müəssisəsidir.

Mərkəzdə sənaye qurumlarında istehsal proseslərini təşkil edən və innovativ texnologiyalarla işləmək bacarığına malik olan mütəxəssislərin hazırlanması nəzərdə tutulur.

Dövlət başçısı mərkəzin rəmzi açılışını bildiren lentə kəsdi.



Prezident İlham Əliyev Peşə Təhsil Mərkəzində yaradılan şəraitlə yaxından tanış oldu.

Bildirildi ki, mərkəz Koreya Respublikasının peşə təhsil modeli əsasında qurulub. Mərkəzdə nəzəri və praktiki bacarıqların formalaşdırılması üçün bütün şərait yaradılıb. Burada təhsil alanlara avtomobil texniki xidmət göstərməkdən tutmuş İKT-nin yenilikləri əsasında formalaşan modellər öyrədiləcək. Ən müasir maddi-texniki baza ilə təchiz edilən mərkəz 8 fərqli ixtisas üzrə 1 illik proqramlarda təhsil almaq imkanını nəzərdə tutur. Tədris prosesi tam yeni formata Koreya təlim keçmiş ixtisaslı mütəxəssislər tərəfindən təşkil olunacaq. Bu ixtisaslar üzrə təhsilini başa vuran tələbələr üçün davamlı təhsil və geniş iş imkanları yaradılacaq. Onlar öz ixtisaslarını praktiki şəkildə reallaşdırmaq bacarıqları və vərdislərinə yiyələneçəklər. Səkkiz texniki ixtisasla yanaşı, mərkəzdə qısamüddətli ixtisaslandırma kursları da təşkil olunacaq. Həmçinin tələbələr beynəlxalq sertifikatları kurslarda iştirak edə biləcəklər.

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi beynəlxalq təhsil standartlarına əsaslanan müəssisədir



Əvvəli 2-ci səh.

Bu cür peşə məktəblərinin istifadəyə verilməsi ali məktəblərə qəbul ola bilməyənlər üçün çox mühüm əhəmiyyət kəsb edir. Ali məktəbə qəbul ola bilməyən məzun belə peşə məktəbinə daxil olmaqla peşə verdişlərinə yiyələnərək gələcəkdə istədiyi sahədə çalışa bilər. Bu cür layihələrin icrası peşə təhsilinin inkişafına töhfə verməklə yanaşı, məşğulluğun artırılmasında da mühüm rol oynayır.

Dövlət peşə təhsili müəssisələrinin büdcədənəqar gəlir və xərclərinin şəffaf, səmərəli və mərkəzləşdirilmiş qaydada idarə olunmasının təmin edilməsi və peşə təhsilinin inkişafında maliyyə-ələşmə mexanizmi rolunu oynamasının həyata keçirilməsi məqsədilə Peşə Təhsilinin İnkişafı Fondu yaradılıb, peşə təhsili sahəsində bir sıra normativ hüquqi aktlar hazırlanıb. Peşə təhsili müəssisələrinin birləşdirilməsi və müəyyən peşə istiqamətləri



üzrə ixtisaslaşmış peşə təhsili mərkəzlərinin yaradılması yolu ilə həyata keçirilən peşə təhsili müəssisələri şəbəkəsinin rasio-nallaşdırılması və optimallaşdırılması, müasir standartlara cavab verən pilot peşə təhsili müəssisələrinin qurulması. Yol Xəritə-

sində qarşıya qoyulan mühüm vəzifələrdəndir.

2018-ci ildə regionlarda və Bakıda fəaliyyət göstərən 55 peşə təhsili müəssisəsinin bazasında 24 Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. Qeyd olunan istiqamətdə daha iki mərkəzin yaradılması nə-

zərdə tutulub. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi artıq publik hüquqi şəxs statusu alıb. Digər Peşə Təhsil mərkəzlərinin də publik hüquqi şəxs statusunda fəaliyyət göstərməsi istiqamətində hazırlıqlar gedir. Bununla yanaşı, "Azərbaycan

peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"ndə ilkin mərhələdə 2020-ci ilədək müxtəlif istiqamətli 10 pilot peşə təhsil müəssisəsinin qurulması hədəf kimi müəyyənləşdirilib. Strateji Yol Xəritəsinə əsasən, pilot peşə təhsili müəssisələrinin müasir stan-



darıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılıb. Əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasında və işlək peşə təhsili modelinin qurulmasında işgötürənlərlə birgə əməkdaşlıq bu sahənin inkişafı üçün mühüm önəm kəsb edir. Ümumilikdə bu il ərzində peşə təhsili müəssisələrinin 420 nəfərlik mühəndis-pedaqoji heyəti üçün 29 təlim həyata keçirilib. Peşə təhsili müəssisələrinə sənəd qəbulu "ASAN xidmət" mərkəzlərində, "ASAN xidmət" mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə işə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçirilib.

Bütün bunlar işə peşə təhsili sahəsinə birbaşa müsbət təsir göstərməklə özünü gələcəkdə müxtəlif sahədə mütəxəssis kimi sınaqçı istəyənlərə geniş imkanlar açır.

Bakının yol infrastrukturunu yenilənir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Bakı şəhərinin Nərimanov rayonunda yenidən qurulan Aşıq Molla Cümə küçəsinin və ona bitişik yolların açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov dövlət başçısına yenidənqurma tədbirləri barədə məlumat verdi.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 mart tarixli müvafiq sərəncamına əsasən, Bakının Nərimanov rayonu ərazisində şəhər əhəmiyyətli Aşıq Molla Cümə küçəsinin və ona bitişik yolların yenidən qurulması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tapşırılıb və bu işlər qısa müddətdə yüksək səviyyədə yerinə yetirilib. Molla Cümə küçəsində, Həsən Əliyev və Yusif Vəzir Cəmənzəminli küçələrinin bir hissəsində, həmçinin Molla Cümə və Əhməd Rəcəbli küçələrini birləşdirən yollarda yeni və müasir yol infrastrukturunu yaradılıb. Yenidən qurulan yolların ümumi uzunluğu 6 kilometrdir.

Paytaxtda yeni yolların salınması, yol-ötürücülərin, yeraltı və yerüstü piyada



keçidlərinin, çoxmərtəbəli avtomobil dayanacaqalarının layihələndirilməsi və tikilməsi, mövcud yol qurğularının təmiri və yenidən qurulması sahəsində silsilə tədbirlər reallaşdırılır. İndiyə qədər görülməmiş işlər nəticəsində paytaxtda və ətraf qəsəbələrdə yeni alternativ yol infrastrukturunu formalaşdırılıb, şəhərin mərkəzindən bir sıra istiqamətlərə, o cümlədən ətraf qəsəbələrə rahat və sürətli gediş-gəliş təmin edilib, müəyyən qisim yollarda avtomobillərin hərəkətində məhdudiyətlər və ləngimələr aradan qaldırılıb, bezi yolların buraxılış qabiliyyəti artırılıb, yoldan istifadə asanlaşdırılıb, paralel yeni yollar açılıb və sair irəliləyişlərə nail olunub. Ümumilikdə 2003-cü ildən bəri respublikamızda 16 min kilometrədən çox avtomobil yolu yenidən qurulub, bərpa və təmir edilib. Bunun 500 kilometrədən çox hissəsi 2019-cu ilin 8 ayında reallaşdırılıb. Bu ilin sonuna ölkəmizdə yenidən qurulan, bərpa və təmir edilən yolların uzunluğu 17 min kilometrədən çox olacaq. 2003-cü ildən bəri təkə Bakıda avtomobil yollarının 1500 kilometrədən çox hissəsində yenidənqurma, təmir və bərpa işləri həyata keçirilib. Bunun 200 kilometrədən çoxu 2019-cu ilin 8 ayında reallaşdırılıb.

Sonda xatirə şəkli çəkdirildi.

Kürdəxanı qəsəbəsində yaradılan yeni park sakinlərin sevimli istirahət guşəsinə çevriləcək

Əvvəli 1-ci səh.

AZƏRTAC xəbər verir ki, dörd ay əvvəl paytaxın Sabunçu rayonunun Kürdəxanı qəsəbəsinə gələn Birinci vitse-prezident burada görüləsi vacib olan sosial və infrastruktur işlərinin qısa vaxt ərzində həyata keçirilməsi ilə bağlı göstərişlərini vermişdi. Bunlardan biri qəsəbə sakinləri üçün salınan yeni istirahət parkıdır.

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev parkda yaradılan şəraitə tanış olan Birinci vitse-prezident Mehriban Əliyevaya görülən işlər barədə məlumat verdi. Yeni park Zeytunluq adlanan ərazidə yerləşir. Ərazisi 2,6 hektar olan bu istirahət məkanındakı zeytun ağacları 30-35 il əvvəl əkilib. Həmişəyaşıl, insan sağlamlığı üçün faydası həmiyəli olan bu qiymətli bitkilərə xüsusi qulluq göstərilib.

Onu da deyək ki, bu vaxta qədər Kürdəxanı qəsəbəsində park olmayıb, ərazi baxımsız vəziyyətdə idi. Bu gündən isə istirahət üçün lazımı şəraitlə təmin edilən yeni park sakinlərin istifadəsindədir. Ərazidə abadlıq işləri aparılıb, "Zeytun" kafesi inşa edilib.

Həç şübhəsiz ki, Kürdəxanı qəsəbəsində yaradılan yeni park sakinlərin sevimli istirahət guşələrindən birinə çevriləcək.



Mehriban ƏLİYEVƏ: "Mən də, cənab Prezident də hər zaman sizin yanınızdayıq. Siz bizim güc mənbəyimizsiniz"



Sentyabrın 13-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Kürdəxanı qəsəbəsində Hüseynbala Ağaverdiyev adına 113 nömrəli tam orta məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident əvvəlcə sıralarında məktəbin məzunlarının da olduğu şəhid Kürdəxanı sakinlərinin xatirəsinə ucaldılan abidəyə baxdı.

Qeyd edək ki, 1971-ci ildən fəaliyyətdə başlayan bu məktəbin binasında cari təmir işləri 2006-cı ildə aparılıb. İki il sonra - 2008-ci ildə şagird sıxlığı nəzərə alınaraq 300 yerlik əlavə korpus tikilib.

Bu ilin mayında Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə təhsil ocağı yenidən qurulub.

Əvvəllər fənn kabinetləri yarasız vəziyyətdə idi, bu isə tədris prosesinin keyfiyyətinə maneçilik törədirdi. Ancaq yeni tədris ilində bu problem aradan qaldırıldı.

Təhsil ocağının sinif otaqları, fənn kabinetləri, informatika-lingafon otağı, kitabxana, akt və idman zalları ilə tanış olan Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verildi ki, hər iki kor-



pusda 47 sinif otağı, 2 informatika və 1 lingafon otağı, kimya, biologiya, fizika fənn kabinetləri, akt, idman və musiqi zalları istifadəyə verilib.

Təmirdən əvvəl məktəb 1150 şagird yerlik olub. Hazırda əlavə sinif otaqlarının artırılması hesabına burada 1200 şagirdin təhsil alması üçün şərait yaradılıb. Təhsil ocağının həyatində yaşılıq sahəsi salınıb, abadlıq-quruculuq işləri aparılıb. Məktəbin həyatində müasir tələblərə cavab verən qaçış və futbol meydançası da yaradılıb.

Məktəbin kollektivi ilə görüşüb onlara yeni dərslər ilində uğurlar arzulayan Birinci vitse-prezident Mehriban Əliyeva dedi:

- Mən bu gün burada olmaqdan çox şadam. Yəqin bilirsiniz ki, cari ilin may ayında hörmətli Telman Əliyev məni öz evinə dəvət etmişdi və həmin ay qızım Kürdəxanı qəsəbəsində oldum. Çay süfrəsi ətrafında qəsəbədə olan problemlər haqqında geniş söhbət etdik. Həmin vaxt bu məktəbdə də baxdım və sakinləri narahat edən məsələlərin aradan qaldırılması üçün lazımı tapşırıqlar verildi. Mən çox şadam ki, 113 nömrəli məktəb qısa bir zamanda, yeni, üç ay ərzində təmir edilib, amma demək olar ki, müasir səviyyədə yenidən qurulub. Əminəm ki, bu məktəb yeni tədris ilində həm şa-

girdlərə, həm də onların valideynlərinə xoş bir hədiyyə olacaq.

Məktəb 1971-ci ildə inşa olunub, 2008-ci ildə əlavə korpus tikilib və bu vaxt ərzində bir neçə dəfə təmir də olunub. Amma buna baxmayaraq, çox yarasız vəziyyətdə idi. İndi isə çox gözəl, müasir, bütün lazımı avadanlıqla təmin olunmuş yeni bir məktəbdir. Burada 1200 şagird təhsil ala bilər. Amma mən yəndə sakinlərin xahişini və şagirdlərin 2000-dən çox olduğunu nəzərə alaraq hesab edirəm ki, Kürdəxanı qəsəbəsində yeni bir məktəbin tikintisinə ehtiyac var. Tapşırıqlar verilib və qısa bir zamanda yeni məktəbin tikintisinə başlanılacaq.

Bundan əvvəl gözəl bir parkın açılışında iştirak etdim. Ümumi sahəsi 2,6 hektar olan park vaxtilə Zeytunluq adlanan ərazidə yerləşir. Sakinlərin belə bir xahişi var idi ki, asudə vaxtı keçirmək üçün bu cür bir yer olsa, çox gözəl olar. Artıq müasir, gözəl, tamamilə yenidən qurulmuş park sakinlərin istifadəsinə verilib. Ən vacibi isə odur ki, bütün ağaclar saxlanılıb, heç bir ağac kəsilməyib. Eyni zamanda, müasir işıqlandırma sistemi, uşaqlar üçün oyun meydançası, müasir kafe qurulub. Mən çox şadam ki, biz belə qısa zamanda bu işlərin nəticəsini görürük.

Ardı 5-ci səh.

Mehriban ƏLİYEVƏ: “Mən də, cənab Prezident də hər zaman sizin yanınızdayıq. Siz bizim güc mənbəyimizsiniz”



Əvvəli 4-cü səh.

Bu, Azərbaycan Respublikasının Prezidenti tərəfindən aparılan siyasətin nəticəsidir. Paytaxtımız Bakı da bu gün dünyanın ən gözəl şəhərlərindən biridir.

Mən çox şadam və sizi təbrik edirəm. Mənim salamlarımı, hörmətimi Kürdəxanı qəsəbəsində yaşayan bütün insanlara çatdırın. Çox sağ olun.



Ümumiyyətlə, bu gün Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində quruculuq-abadlıq işləri sürətlə gedir. 12 min 200 nəfər əhalinin yaşadığı qəsəbədə qazlaşma uğurla davam edir, yol infrastrukturunun inkişafı ilə bağlı işlər görülür, küçələrin bərpası həyata keçirilir, yeni işıqlandırma sistemi quraşdırılır.

Kürdəxanı sakini Telman Əliyev və məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Şirinxanım Abbasova Birinci vitse-prezidentə göstərdikləri diqqətə görə minnətdarlıqlarını bildirdilər.

Telman Əliyev: Çox sağ olun ki, təşrif buyurub gəldiniz. Böyük işlər görmüşünüz. Yollarımız çox gözəldir. Çox sağ olun. Allah Sizə, ailənizə cansağlığı versin.

Birinci vitse-prezident Mehriban Əliyevə: Çox sağ olun. Yollar barədə deyə bilərəm ki, qəsəbədə 115 küçə, ümumilikdə 70 kilometr

uzunluğunda yollar tamamilə yenidən qurulub. Bu da əlbəttə, burada yaşayan insanlar üçün böyük rahatlıqdır.

Şirinxanım Abbasova: Hörmətli Mehriban xanım, məktəbimizin kollektivi adından Sizi salamlayırıq, Sizə minnətdarlığımızı bildiririk. Həm sakinlər adından, həm məktəbin pedaqoji kollektivi adından Sizə “Çox sağ olun!” deyirik. Sizin bu böyük işinizi yüksək qiymətləndiririk. Çox sağ olun.

Birinci vitse-prezident Mehriban Əliyevə: Çox sağ olun, mənim borcumdur. Bilirsiniz, mən hər zaman insanlarla ünsiyyətdə olmağa və onların problemlərini eşitməyə çalışıram. Bilirsiniz, mən də, cənab Prezident də hər zaman sizin yanınızdayıq. Siz bizim güc mənbəyimizsiniz.

Şirinxanım Abbasova: Məktəbin kollektivi adından Sizi əmin edirik ki, Sizin, bax, bu qədər gördüyünüz işlər qarşısında biz də daha böyük səylə çalışacağıq, bütün qüvvə və bacarığımızı gənc nəslin təlim-tərbiyəsinə həsr edəcəyik. Bir daha qəsəbə sakinləri, məktəbin pedaqoji kollektivi adından Sizə öz minnətdarlığımızı bildiririk. Sağ olun, var olun.

Birinci vitse-prezident Mehriban Əliyevə: Çox sağ olun.

Sonda xatirə şəklində çəkdirildi.



Bakıda kölgə iqtisadiyyatına qarşı mübarizə məsələləri müzakirə olunub

Sentyabrın 13-də Bakıda Vergilər Nazirliyi, Azərbaycan İqtisadçılar İttifaqı və Auditorlar Palatasının birgə təşkilatlığı ilə “Kölgə iqtisadiyyatına qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Konfransda Azərbaycan, Avstriya, Böyük Britaniya, Gürcüstan, Ukrayna, Rusiya, Latviya, Qazaxıstan və Çilidən olan kölgə iqtisadiyyatı məsələləri üzrə ixtisaslaşmış alimlər, audit və məhsulətlilik üzrə beynəlxalq və yerli qurumların, ölkəmizin dövlət və qeyri-hökumət təşkilatlarının, elmi-tədqiqat institutlarının, özəl sektorun, kütləvi informasiya vasitələrinin, ümumilikdə 60-dan çox qurumun nümayəndələri iştirak edib.

AZƏRTAC xəbər verir ki, konfransın keçirilməsində əsas məqsəd iqtisadi inkişafın mühüm amili kimi dəyərləndirilən şəffaflığın və hesabatlılığın səviyyəsinin yüksəldilməsi, kölgə iqtisadiyyatına qarşı mübarizənin forma və metodları, maliyyə hesabatlılığı sahəsində qabaqcıl xarici təcrübənin tətbiqi istiqamətləri, maarifləndirmə və əməkdaşlıq sahəsində xarici mütəxəssislərin iştirakı ilə müzakirələr aparılması olub.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, Azərbaycan İqtisadçılar İttifaqının sədri akademik Ziyad Səmədzadə “Globallaşma şəraitində ölkənin milli strategiyasının prioritet istiqamətləri barədə: reallıqlar və perspektivlər” mövzusunda çıxış edib. O, son dövrlər ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, kölgə iqtisadiyyatının miqyasının azaldılması, hesabatlılıq və şəffaflıq sahəsində aparılan işlərin əhəmiyyətindən danışıb.

Vergilər naziri Mikayıl Cəbbarov “Vergi islahatlarının kölgə iqtisadiyyatına təsirləri” mövzusunda məruzə ilə çıxış edərək deyib ki, kölgə iqtisadiyyatı yalnız vergilərdən yayınmaya şərait yaratmır, həm də haqsız rəqabətin yaranmasına və genişlənməsinə, leqal biznesin sıxışdırılmasına, dövlətin və cəmiyyətin maliyyə dayaqlarının zəifləməsinə səbəb olmaqla ölkənin iqtisadi təhlükəsizliyinə birbaşa təhdidlər yaradır.

Vergi yükünün və kölgə iqtisadiyyatının miqyasının azaldılmasına, şəffaflığın yüksəldilməsinə və sahibkarlıq mühitinin yaxşılaşdırılmasına xidmət edən vergi islahatları barədə danışıq nazir bu islahatların müsbət nəticələri barədə məlumat verərək cari ilin öten dövrü ərzində əvvəlki ilə müqayisədə dövlət büdcəsinə vergi daxil-olmalarının əhəmiyyətli şəkildə artdığını diqqətə çatdırıb. Bildirib ki, artımlar qeyri-neft-qaz sektorunun hesabına baş verib və iqtisadiyyatın ayrı-ayrı sektorlarında baş vermiş “ağarma indikatorları”nın rolunda həlledici olub.

Biznesin leqallaşma prosesinə istiqamətləndiyini müsbət hal kimi qeyd edən M.Cəbbarov bu prosesin daha çox ticarət, ictimai işə və xidmət sektorunda müşahidə olunduğunu vurğulayıb. Nazir ƏDV ödəyicilərinin sayında, ƏDV-yə cəlb olunan dövrüyyələrdə, həmçinin qeyri-neft-qaz sektorunun dövrüyyələrində artım dinamikasının iqtisadiyyatda “ağarma” və şəffaflaşma proseslərinin sürətlənməsinin nəticəsi olduğunu bildirib.

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev diqqətə çatdırıb ki, komitə kölgə iqtisadiyyatı ilə bir neçə istiqamətdə mübarizə aparır. Ölkədə idxal-ixrac əməliyyatları zamanı məhsulün insan iştirakı olmadan rəsmiləşdirilməsi bu istiqamətlərdən biridir. Mübarizənin ikinci istiqaməti risklərin dəyərləndirilməsi və ola biləcək risklərin qiymətləndirilməsi, üçüncü istiqamət isə qaçaqmalçılıqla mübarizədir.

Komitə sədri qeyd edib ki, DGK cari ildə dövlət büdcəsinə əlavə 500 milyon manat vəsait köçürəcək. O bildirib ki, öten il 1 milyard manatdan çox əlavə vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilib. Bu il isə 500 milyon manat əlavə vəsaitin köçürülməsi nəzərdə tutulur. Öten ilə nisbətən 1,3 milyard manat çox vəsait köçürülməli idisə, bu rəqəm 1,8 milyard manat olacaq.

S.Mehdiyev deyib ki, kölgə iqtisadiyyatının aradan qaldırılması üçün qaçaqmalçılıq sahəsində mübarizə də artıq öz bəhrəsini verir. 2017-ci ilə müqayisədə öten il Azərbaycanın tranzit potensialı 2 dəfədən çox artıb.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov son illər dünyada gedən proseslərin kölgə



iqtisadiyyatı anlayışının daha aktual şəkildə araşdırılmasının iqtisadiyyatın inkişafına xidmət edən vergi islahatları barədə danışıq nazir bu islahatların müsbət nəticələri barədə məlumat verərək cari ilin öten dövrü ərzində əvvəlki ilə müqayisədə dövlət büdcəsinə vergi daxil-olmalarının əhəmiyyətli şəkildə artdığını diqqətə çatdırıb. Bildirib ki, artımlar qeyri-neft-qaz sektorunun hesabına baş verib və iqtisadiyyatın ayrı-ayrı sektorlarında baş vermiş “ağarma indikatorları”nın rolunda həlledici olub.

Biznesin leqallaşma prosesinə istiqamətləndiyini müsbət hal kimi qeyd edən M.Cəbbarov bu prosesin daha çox ticarət, ictimai işə və xidmət sektorunda müşahidə olunduğunu vurğulayıb. Nazir ƏDV ödəyicilərinin sayında, ƏDV-yə cəlb olunan dövrüyyələrdə, həmçinin qeyri-neft-qaz sektorunun dövrüyyələrində artım dinamikasının iqtisadiyyatda “ağarma” və şəffaflaşma proseslərinin sürətlənməsinin nəticəsi olduğunu bildirib.

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev diqqətə çatdırıb ki, komitə kölgə iqtisadiyyatı ilə bir neçə istiqamətdə mübarizə aparır. Ölkədə idxal-ixrac əməliyyatları zamanı məhsulün insan iştirakı olmadan rəsmiləşdirilməsi bu istiqamətlərdən biridir. Mübarizənin ikinci istiqaməti risklərin dəyərləndirilməsi və ola biləcək risklərin qiymətləndirilməsi, üçüncü istiqamət isə qaçaqmalçılıqla mübarizədir.

Komitə sədri qeyd edib ki, DGK cari ildə dövlət büdcəsinə əlavə 500 milyon manat vəsait köçürəcək. O bildirib ki, öten il 1 milyard manatdan çox əlavə vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilib. Bu il isə 500 milyon manat əlavə vəsaitin köçürülməsi nəzərdə tutulur. Öten ilə nisbətən 1,3 milyard manat çox vəsait köçürülməli idisə, bu rəqəm 1,8 milyard manat olacaq.

S.Mehdiyev deyib ki, kölgə iqtisadiyyatının aradan qaldırılması üçün qaçaqmalçılıq sahəsində mübarizə də artıq öz bəhrəsini verir. 2017-ci ilə müqayisədə öten il Azərbaycanın tranzit potensialı 2 dəfədən çox artıb.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov son illər dünyada gedən proseslərin kölgə



ve potensial imkanlarının maksimum şəkildə yaxınlaşdırılması istiqamətində tövsiyələrini hazırlayıb. Ümumilikdə nəzər salsaq, gələcənin artırılması sahəsində fəaliyyət iki istiqamətdə qurulur”, - deyə o bildirib.

“Azərbaycan Respublikasının ali audit orqanı olaraq Hesablama Palatasının fəaliyyəti çərçivəsində həyata keçirdiyi tədbirlər müəyyən mənada kölgə iqtisadiyyatı ilə mübarizə xarakterini daşımaqdadır. Hesablama Palatası dövlət gəlirlərinin hesablanması, yığılması və büdcəyə köçürülməsi ilə bağlı aparıldığı audit və təhlillərdə sistem xarakterli nöqsanları müəyyən edir, bütçə gəlirlərinin faktiki

mir. Bu global problemin səmərəli həlli yolunun biznes mühitinin effektivliyinin artırılmasından, kölgə iqtisadiyyatına gətirib çıxaran səbəblərin aradan qaldırılmasına yönələn islahatların keçirilməsi əksər ölkələr tərəfindən qəbul edilib. Bu baxımdan hesab edirəm ki, bugünkü konfrans çərçivəsində dövlət qurumları, beynəlxalq təşkilatlar, akademik və biznes dairələrinin təmsilçiləri tərəfindən səsləndiriləcək təzislər və təkliflər kölgə iqtisadiyyatı ilə mübarizədə səmərəli həll yollarının tapılmasına, eləcə də ölkəmizdə aparılan iqtisadi islahatların keyfiyyətli tətbiqi istiqamətində mühüm rol oynayacaqdır. Ölkəmizdə dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar həm miqyasına, həm də səmərəliliyinə görə həmişə seçilib və şübhəsiz ki, bu strateji xətt ölkənin müqayisəli üstünlüklərinin daha dolğun reallaşdırılmasına və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə hədəfləyir. Ölkəmizdə həyata keçirilən islahatlar kölgə iqtisadiyyatının miqyasının azalmasına və məşəyyət edilmişdir. Bu, özünü istid bütçə daxil-olmalarının həcminin artımında, istid sahibkarlıq subyektlərinin sayının artımında göstərir. Fürtədən istifadə edərək hələ də kölgə iqtisadiyyatında fəaliyyət göstərən sahibkarlara müraciət edib onları normal qanuni məstəvidə fəaliyyətə dəvət edir, bildirirəm ki, bu keçid prosesinə tərəfimizlə dəstək göstəriləcək. Əminəm ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlar kölgə iqtisadiyyatının miqyasını minimuma endirəcək və qanuni məstəvidə öz fəaliyyətlərini yeni-

dən təşkil edəcək sahibkarlar öz bacarıqlarını ölkə iqtisadiyyatının güclənməsinə yönəldəcəklər”, - deyə O.Məmmədov vurğulayıb.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatı Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev isə qeyd edib ki, ölkədə sahibkarlığın inkişafı sahəsində şəffaflığın təmin edilməsi, kölgə iqtisadiyyatına qarşı aparılan mübarizə çox vacib məsələlərdən biridir. Dünyada sahibkarların qeydiyyata alınmadığı keçmədən qeyri-leqal fəaliyyəti daha çox kiçik istehsal və xidmət sektorunda qeyri-rəsmi məşğulluq da məhz bu iki sektorda daha çox yayılıb. Son dövrlərdə ölkədə ictimai xidmətlərin elektron şəkildə həyata keçirilməsi, vətəndaşlara göstərilən xidmətlərin rəqəmsallaşdırılması müasir dövrün tələbi olmaqla, əvvəllər ölkədə mövcud olan kölgə iqtisadiyyatının həcminin dəfələrlə aşağı salınmasına yardımçı olub. Azərbaycan modeli olan, habelə e-həyalı tez, rahat və keyfiyyətli xidmətlər göstərilməsi məqsədilə yaradılmış “ASAN xidmət” mərkəzləri kölgə iqtisadiyyatına qarşı aparılan mübarizədə tutarı bir ələyə çevrilib. Son illərdə vergi sistemində aparılan islahatlar, həyata keçirilən vergi siyasətinin əsas istiqamətləri, vergi qanunvericiliyində və inzibati qanunvericiliyində və inzibati qanunvericiliyində dəyişikliklər, dövlət-biznes münasibətləri, vergi orqanlarının sahibkarlarla qurduğu iş prinsipləri ilə bağlı görülmüş işlər ölkədə şəffaflığın təmin olunmasına xidmət edir. Rəqəmsallaşma vergi inzibati qanunvericiliyinin effektivliyini artırır. Bu proses yeni vergiləri tətbiq etmədən və ya onları artırmadan bö-

yük sayda vergi ödəyicilərdən vergi toplamağa şərait yaradır. İnnovativ texnologiyalar insan, biznes və dövlət arasında olan əbədi əlaqə üsullarını dağıdıaraq yeni biznes modellər yaradır. Məqsəd vergi öhdəliklərini yerinə yetirməkdə daha məsuliyyətli olmağa kömək etməkdir. Bu kompleks bir fəaliyyətdir, vergi ödəyiciləri üçün komfortlu bir mühitin yaradılmasıdır. Bu siyasətin hədəfində hər şeydən öncə vergi ödəyicisi və vətəndaş məmnunluğu durur”.

“Cari ildə Vergilər Məcəlləsinə edilmiş dəyişikliklərin əsas istiqamətlərindən biri vergidən yayınmanın və kölgə iqtisadiyyatının miqyasının azaldılmasıdır. Bu çərçivədə gəlir vergisi üzrə vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması, malların nəzərsiz dövriyyəsinə, xərclərin rəsmiləşdirilməsinə görə maliyyə sanksiyalarının tətbiqi, bir çox sahədə vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi bu prosesi daha da gücləndirir. Sahibkarlar da öz sosial məsuliyyətini artırımla və çalışmalılıqla ki, ölkəmizin inkişafı, onun iqtisadi qüdrəti naminə ordu, təhsil, səhiyyə, mədəniyyət və bir çox başqa sahələrin dayanıqlı olması üçün vergilərin təmizləməsi, ödənilməsinin təmin etilsinlər”, - deyə o əlavə edib.

M.Musayev vurğulayıb ki, ASK hazırda sahibkarlara göstərilən xidmətlərin əhatə dairəsini genişləndirir, kölgə iqtisadiyyatına qarşı mübarizə məsələlərini əhatə edən mövzular üzrə treninqlər və seminarlar keçirir, sahibkarların hüquq və vəzifələrinin qorunması istiqamətində mütəmadi olaraq iş aparır.

Konfransda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev, Auditorlar Palatasının sədri Vahid Novruzov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) prezidenti Nuran Kərimov, Avstriyanın “Johannes Kepler University Linz” Universitetinin professoru Fridrix Şnayder və başqaları Azərbaycanda və dünyanın müxtəlif ölkələrində kölgə iqtisadiyyatının miqyasının azaldılmasına ilə bağlı maruzələrə çıxış ediblər.

Konfransda ümumilikdə 30-dək təqdimat dinlənilib və müzakirələr aparılıb.



Ağsu rayonunda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə qərar alıram:

1. Baş vermiş zəlzələ nəticəsində Ağsu rayonunda yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə həmin evlərin təmiri üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Əhtiyat Fondundan 2,0 (iki) milyon manat Ağsu Rayon İcra Hakimiyyətinə ayrılısın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 sentyabr 2019-cu il

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası olub

Sentyabrın 13-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.

YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumata görə, iclasda Yeni Azərbaycan Partiyasının bu ilin dekabr ayında ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işləri müzakirə edildi. Həmçinin YAP İcra Katibliyinin cari ilin iyun, iyul və avqust aylarında gördüyü işlərə bağlı hesabat dinlənildi.

Qeyd olunub ki, bələdiyyə seçkilərinə hazırlıq işlərinə artıq start verilib və işlər

təsdiq olunmuş tədbirlər planına uyğun olaraq aparılır. Cəmiyyətdə yüksək nüfuzu və zəngin təcrübəsi olan Yeni Azərbaycan Partiyasının bu seçkilərdə də uğur qazanacağına əminlik ifadə olunub.

Iclasda YAP İcra Katibliyinin ötən 3 ay ərzində həyata keçirdiyi tədbirlərin xüsusi əhəmiyyəti qeyd edilmiş və tədbirlərin nəinki partiyanın, eləcə də ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyəti qeyd olunub.

Iclasda bir sıra cari məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilmişdir.

Aşqabadda MDB iştirakçı dövlətlərinin strateji iqtisadi əməkdaşlığına dair Bəyannamənin layihəsi müzakirə olunub



Bu gün Aşqabadda Müstəqil Dövlətlər Birliyi İqtisadi Şurasının 83-cü iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasın işində Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubovun başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir.

Iclasda Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan, həmçinin MDB İcraiyə Komitəsinin nümayəndələri iştirak etmişdir.

Qeyd edək ki, Müstəqil Dövlətlər Birliyi İqtisadi Şurasının iclasları MDB iştirakçı dövlətləri hökumətlərinin mü-

namənini layihəsi müzakirə olunub. Bu sənədin qəbul edilməsi dövlətlərarası əlaqələrin möhkəmlənməsinə kömək edəcək və MDB formatında səmərəli dialoq inkişaf etdirəcək. İştirakçılar əvvəllər əldə edilmiş razılaşmaların yerinə yetirilməsinin gedişini, o cümlədən MDB orqanlarının maliyyə təminatı və vahid büdcə siyasətinin həyata keçirilməsinə nəzərdə keçirilib. Tərəflər MDB iştirakçı dövlətləri arasında iqtisadi və sosial siyasət sahələrində məsləhətləşmələrin aparılmasının səmərəliliyini qeyd etmiş, habelə birliyin sosial-iqtisadi əməkdaşlıq üzrə dövlətlərarası və hökumətlərarası strukturlarının fəaliyyətlərinin əlaqələndirilməsi

barədə fikir mübadiləsi aparılıb. Həmçinin MDB İqtisadi Şurasının nəzdində daimi əsasda fəaliyyət göstərən İqtisadi məsələlər üzrə komissiyasının fəaliyyətinin nəticələri də nəzərdə keçirilib. İclas çərçivəsində 24 sənəd imzalanıb. MDB-nin icraçı katibi Sergey Lebedev iclasın yekunlarına dair keçirilən mətbuat konfransında tədbirin yüksək səviyyədə təşkil olunduğunu və danışıqların uğurla aparıldığını qeyd etmişdir.

MDB İqtisadi Şurasının növbəti iclası 2019-cu il dekabrın 6-da Moskvada keçiriləcək.



Milli Məclisin İnsan hüquqları komitəsinin iclası

Sentyabrın 13-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclis Sədri birinci müavini, komitə sədri Bahar Muradova 2019-cu ilin payız sessiyasının başlamasına münasibətlə deputatları təbrik edib, onlara işlərində uğurlar arzulayıb.

Sədr müavini son dövrdə ölkəmizdə əldə edilən nailiyyətlərdən söhbət apararaq, bu uğurların qazanılmasında Prezident İlham Əliyevin rolunu xüsusi vurğulayıb. Bildirilib ki, ölkədə bütün istiqamətlərdə ciddi islahatlar həyata keçirilib. İqtisadi, sosial, humanitar sahələrdə əhatə edən bu islahatlar inqilabi xarakter daşıyır və əhəlinin rifah halının yaxşılaşdırılmasına müsbət təsir göstərir.

Sonra Bahar Muradova gündəlikdəki məsələlər barədə məlumat verib. Komitənin 2019-cu ilin yaz və növbədənəkar sessiyalarında fəaliyyəti barədə hesabat təqdim olunduğundan sonra bildirilib ki, sessiya ərzində 10 iclas keçirilib, 18 məsələ müzakirə

olunub. Komitə tərəfindən Milli Məclisə təqdim edilən 16 qanun layihəsi qəbul olunub. Bunlardan "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında", "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə əlavə güzəştlər haqqında", "Çernobil qəzasının ləğvinə işi-raq etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında", "Antikorrupsiya Orqanlarının və Ombudsmanların əməkdaşlığı üçün İqtisadi Əməkdaşlıq Təşkilatının Regional Mərkəzinin (RCCACO) Nizamnaməsi"nin təsdiq edilməsi haqqında qanunlar qeyd etmək olar.

Diqqətə çatdırılıb ki, hesabat dövründə komitəyə 800 müraciət daxil olmuş. Komitə rəhbərliyi tərəfindən 124 vətəndaş qəbul edilmiş, 620 məktub baxılması üçün aidiyyəti üzrə göndərilmiş. Nəzərdə alınaraq göndərilən 236 arızadan 217-ə yazılı cavab verilib.

Sonra 2019-cu il payız sessiyası üçün komitənin iş planı barədə söhbət açılıb. Diqqətə çatdırılıb ki, növbəti sessiyada Milli

Məclisə qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələrinin müzakirəsi, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından qanun və qərar layihələrinə dair rəy hazırlanması, beynəlxalq təşkilatların Azərbaycanada fəaliyyət göstərən nümayəndəlikləri ilə əməkdaşlığın inkişafı etdirilib. Məsələn, ölkədə xüsusi və beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Deputatlar Tahir Kərimli, Elman Nəsirov, Yevda Abramov, Hikmət Babaoğlu, Flora Qasımovaya çıxış edərək komitənin 2019-cu ilin yaz və növbədənəkar sessiyalarında fəaliyyətini qənaətbəxş hesab edərək 2019-cu ilin payız sessiyası üçün iş planını müsbət dəyərləndiriblər, cari məsələlərə bağlı fikirlərini bölüşüblər.

Sonra iclasda "Məişət zorakılığının qarşısının alınması haqqında", "Sosial xidmət haqqında", "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında", "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin

edilməsi haqqında" və "Peşə təhsili haqqında" qanunlarda dəyişiklik edilməsi barədə" qanun layihəsi haqqında məlumat verilib.

Bildirilib ki, "Məişət zorakılığının qarşısının alınması haqqında" qanuna edilən dəyişikliklərə əsasən, 1.0.8-ci maddədə "psixi" sözü "psixoloji" sözü ilə əvəz edilir, 7.0.1-ci, 15.0.5-ci, 19.2.3-cü maddələrdə "reabilitasiya" sözündən sonra "və psixoloji korreksiya" sözləri, 8.0.6-cı maddədə isə "psixoloji" sözündən əvvəl "psixoloji yardım haqqında" Azərbaycan Respublikasının qanununu ilə müəyyən edilmiş qaydada" sözləri əlavə olunur. Layihəyə daxil olan digər qanunlarda da müvafiq düzəlişlər edilmişdir.

Diqqətə çatdırılıb ki, yuxarıda adı gücləndirilmiş qanunlarda nəzərdə tutulan dəyişikliklər "Psixoloji yardım haqqında" Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli Qanunu ilə əlaqədardır.

Müzakirələrdən sonra sənəd Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb

Aşqabadda İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın beşinci iclası keçirilib

Aşqabadda Türkmənistan-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının beşinci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubovun və Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Purlı Ağamuradovun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak etmişdir.

Görüşdə tərəflər Azərbaycan və Türkmənistan arasında qarşılıqlı əməkdaşlıq, mehriban qonşuluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan yüksək səviyyəli əməkdaşlığı qeyd ediblər.

Komissiyanın əvvəlki iclasında əldə olunmuş razılaşmaların icrası ilə bağlı



İ fikir mübadiləsi aparılıb. İki ölkənin müvafiq nazirlik və idarələrinin arasında qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi, habelə işgüzar dairələrinin tərəfdaşlığın inkişafı ilə bağlı təkliflər nəzərdə keçirilib. Tərəflər ticarətin artırılması və müxtəlif profil müştərilərini cəlb etməyə

yaxşı təcrübə mübadiləsi üçün müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin təşkil edilməsinin zəruriliyini vurğulanıb. Tərəflər iki ölkə arasında avtomobil-bələ və demir yolu-bərə xidmətinin yaradılmasında, hava limanları və sənədlərlə nəqliyyat əməliyyatlarının aparılması işinin intensivləşdirilməsində də maraqlı olduqlarını bildiriblər.

Görüşdə mədəni və humanitar xarakterli məsələlər də müzakirə edilmişdir. İki ölkə arasında elm, təhsil, idman və turizm sahələrində əməkdaşlığın daha da gücləndirilməsinin zəruriliyini qeyd olunub.

Tərəflər Hökumətlərarası Komissiyasının növbəti iclasının gələn il Bakıda keçirilməsinə dair razılığa gəliblər.

Bakıda Azərbaycan-Türkiyə İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçiriləcək

Əvvəlki 1-ci səh.

Cari ilin 16 sentyabr tarixində Bakıda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının növbəti iclasının keçirilməsi nəzərdə tutulmuşdur. İlk növbədə qeyd etməliyə ki, Ümummilli Lider Heydər Əliyevin "Bir millət, iki dövlət", Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" məfkurəsini əsas tutan ölkələrimizin bütün sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələri hər keçən gün daha da inkişaf etməkdədir.

Məlum olduğu kimi, dost, qardaş və strateji müttəfiq olan Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında iqtisadi əməkdaşlıq getdikcə dərinləşir və son illər yeni xarakter daşımağa başlamışdır. Tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümunəsi olan münasibətlərimizin iqtisadi sahədə ağırlığı müstəqilliyimizin ilk illərində daha çox qardaş Türkiyənin üzünə düşürdü. Türkiyənin Azərbaycanın qeyri-neft sektorunda ən böyük investor olması da bunu təsdiq edir. Türk şirkətləri tərəfindən Azərbaycanın qeyri-neft sektoruna təxminən 3 milyard ABŞ dollarına yaxın sərmayə qoyulmuşdur. Türk şirkətləri əsasən enerji, sənaye, telekommunikasiya, bank və sığorta, inşaat, nəqliyyat, qida, tekstil, səhiyyə kimi sahələrdə fəaliyyət göstərməkdədir. Son illərdə isə Azərbaycanın iqtisadi qüdrəti artıqca və xarici sərmayə imkanları çoxaldıqca investisiya qoyuluşu üçün etibarlı strateji tərəfdaş olan Türkiyə seçilmişdir. Təsdiqi deyil ki, bu gün Azərbaycanın xarici ölkələrə yitirdiyi sərmayələrin həcmində

Azərbaycan və Türkiyənin strateji müttəfiqliyi region və bütövlükdə dünya üçün faydalıdır

görə Türkiyə birinci yeri tutur. İndiyədək Azərbaycanın Türkiyədəki ümumi investisiyalarının həcmi 15 milyard ABŞ dollarına çatmışdır və bu rəqəmin getdikcə daha da artacağı gözlənilir. Hazırda Azərbaycan Türkiyəyə ən çox sərmayə qoyan ölkələrdən biridir. Təkcə onu demək kifayətdir ki, Azərbaycanın investisiyaları hesabına tikilmiş, Türkiyənin neft məhsulları ixalında hər il 1,5 milyard dollar məbləğində qənaət etməsinə imkan yaradan "Star" neft emalı zavodu son 30 ildə Türkiyədə həyata keçirilən ən böyük real sektor sərmayəsi layihəsidir.

Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsi də illərlə artmaqdadır. 2018-ci ildə ticarət dövriyyəmi 3,4 milyard ABŞ dolları, 2019-cu ilin ilk 7 ayı ərzində 2,3 milyard ABŞ dolları həcmində olmuşdur. Bu göstəriciyə görə Türkiyə Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşdır. Eyni zamanda qeyd etmək lazımdır ki, hazırda "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Referensial Ticarət Sazişi" ilə bağlı danışıqlar yekunlaşmaq üzrədir. Hər iki tərəfdən güzəşt təbii edildikcə 15 mal mövqeyi (*kənd təsərrüfatı və emalı məhsulları*) və bu mallar üzrə illik tarif kvotaları artıq müəyyən edilmişdir. Saziş imzalandıqdan sonra bu məhsullar üzrə illik tarif kvotaları çərçivəsində idxal gömrük rüsumları tutulmaya-

caqdır. Təbii ki, hər iki ölkənin hədəfi ticarət dövriyyəsini daha da artırmaqdır. Xüsusi qeyd etmək lazımdır ki, yarandığı ilk dövrdən etibarən Hökumətlərarası Birgə Komissiyasının iki qardaş dövlət arasında iqtisadi əməkdaşlıq sahəsində özünəməxsus yeri var. 2 noyabr 1992-ci ildə Ankara şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq Sazişi"ne uyğun olaraq Birgə Komissiyasının yaradılması qərar verilmişdir. Komissiya iqtisadi əməkdaşlıqqa bağlı məsələləri operativ şəkildə müzakirə edərək, qərar verən və müəmmal olaraq görülməli işlərə bağlı hər iki ölkənin ali rəhbərlərinə hesabat verən vacib bir platforma kimi nəzərdə tutulmuşdur. 1996-cı il aprelin 12-də hər iki ölkə prezidentinin sərəncamları ilə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyası yaradılmışdır. Komissiyanın iqtisadi əlaqələrinin inkişaf etdirilməsi, o cümlədən tərəflər arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın qurulması və dərinləşdirilməsi üçün əməkdaşlıq mexanizmi funksiyasını həyata keçirməsi nəzərdə tutulmuşdur. İkitərəfli iqtisadi əməkdaşlığın təhlili, o cümlədən ticarət dövriyyəsi, qarşılıqlı sərmayə qoyuluşları, bir-



ni müəyyənləşdirmək və daha da gücləndirmək. Keçən dövr ərzində Birgə Komissiyasının həmsədrliyi və tərkibi də münasibətlərin dinamikasına uyğun olaraq hər iki tərəfdən bir neçə dəfə dəyişdirilmişdir. Hazırda Azərbaycan-Türkiyə əməkdaşlığı siyasi, iqtisadi, hərbi, enerji, mədəni və bütün digər sahələrdə bir-biri ilə koordinasiya edilən ən yüksək səviyyədədir. Bu mənada 2010-cu ildə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması ilə əməkdaşlığımız yeni mərhələyə keçmişdir. Dövlət başçıların rəhbərliyi ilə müttəfiq qərarlaşdırılan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasları bütün sahələrdə əlaqələrimizin daha da genişlənməsi və dərinləşməsinə böyük töhfə verir. Strateji müttəfiqlik səviyyəsinə uyğun olaraq Hökumətlərarası Birgə Komissiyası da həmsədrlik səviyyəsinə yüksəldilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 mart 2019-cu il tarixli sərəncamı ilə komissiyanın yeni tərkibi təsdiqlənib və Azərbaycan tərəfindən komissiyaya həmsədr Baş Nazir Novruz Məmmədov təyin olunmuşdur. Türkiyə tərəfindən isə həmsədr vəzifəsini vitse-prezident Fuad Oktay həyata keçirəcək. Məlumat üçün qeyd etmək lazımdır ki, bu vaxtdakı Azərbaycan Respublikası ilə xarici ölkələr arasında hökumətlərarası birgə komissiyaların yalnız Gürcüstanla

birgə komissiyaya Baş Nazir sədrlik edir. Türkiyədə yeni təsis olunan vəzifə olan vitse-prezident isə regionda Azərbaycanla yanaşı, Mərkəzi Asiya ölkələri - Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanla birgə komissiyaya həmsədrlik edir. Ümumiyətlə, hazırda Azərbaycan Respublikası ilə 52 xarici ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya və İşçi Qrup mövcuddur. Hökumətlərarası birgə komissiyaları Azərbaycanın xarici iqtisadi siyasətində mühüm platforma və alətlərdən biridir. 2019-cu ildə ABŞ, Britaniya, Çin, İran, Əfqanıstan, İsveçriyyə, Qətər, Monteneqro, Səudiyyə Ərəbistanı ilə Azərbaycan Respublikası arasında mövcud birgə komissiyaların iclasları keçirilmişdir.

Sentyabrın 16-da keçiriləcək Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyada iki qardaş ölkə arasında mövcud iqtisadi vəziyyət, əməkdaşlığın hazırkı durumu, ticarət-iqtisadi əlaqələrin daha da genişləndirilməsi istiqamətində məsələlər müzakirə ediləcəkdir. 2019-2021-ci illəri əhatə edəcək Fəaliyyət Planının razılaşdırılması nəzərdə tutulmuşdur. Bu Fəaliyyət Planı ticarət-iqtisadi, nəqliyyat, rabitə, yüksək texnologiyalar, kənd təsərrüfatı, humanitar, turizm, maliyyə, vergilər, bank işi, sənaye və energetika, ekolo-

giya, su təsərrüfatı, təhsil və digər sahələrdə ildən-ildə dərinləşən münasibətlərimizdə qarşıda duran vəzifə və hədəflərə nail olunması istiqamətində atılacaq addımları əhatə edəcəkdir. Bundan başqa, Azərbaycan-Türkiyə münasibətlərində daim gücləndirilən əməkdaşlığın inkişafı ilə bağlı təkliflər nəzərdə keçirilib. Yüksək texnologiyalar və maşınqayırma sahəsində də daxil olmaqla ən

güclü tərəflərdir. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının fəaliyyəti, o cümlədən iki qardaş ölkənin tərəfdaşlığına əsasən, Azərbaycanın iqtisadi inkişafına böyük töhfə verir. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının fəaliyyəti, o cümlədən iki qardaş ölkənin tərəfdaşlığına əsasən, Azərbaycanın iqtisadi inkişafına böyük töhfə verir. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının fəaliyyəti, o cümlədən iki qardaş ölkənin tərəfdaşlığına əsasən, Azərbaycanın iqtisadi inkişafına böyük töhfə verir.

Sonda bir məlumatı da oxucuların diqqətinə çatdırmaq istəyirəm. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının fəaliyyəti ilə yaxından tanış olmaq üçün Nazirlər Kabinetinin Mətbuat xidməti tərəfindən komissiyanın ayrıca operativ informasiya resursu - **AzeTurCommission** (@AzeTurCom) Twitter sahifəsi yaradılmışdır. Qeyd etmək istərdim ki, Azərbaycanın 52 ölkə ilə mövcud hökumətlərarası komissiyalarının təcrübəsində bu bir yenilikdir. Bu Twitter hesabından Birgə Hökumətlərarası Komissiyasının fəaliyyəti, o cümlədən iki qardaş ölkənin tərəfdaşlığına əsasən, Azərbaycanın iqtisadi inkişafına böyük töhfə verir.

Ümumiyətlə, hər iki ölkə geniş təsir imkanları olan, qarşılıqlı fayda gətirən, regionda sülh və əmin-amanlığa xidmət göstərən bir çox layihələr üzərində işləyir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Türkiyə nə qədər güclü olsa, Azərbaycan da bir o qədər güclü olar. Bizim gücümüzü birlikdə qoymaq və bütövlükdə beynəlxalq məsələlərdə bir yerdəyik" mövqeyi əməkdaşlığımızın əsas prinsiplərindəndir. Azərbaycan və Türkiyənin strateji müttəfiqliyi yalnız iki ölkə üçün de-

vil, həm də region və bütövlükdə dünya üçün faydalıdır. Bu mənada son illər ikitərəfli əlaqələrimizin davamı olaraq, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Türkiyə-Türkmənistan, Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli, Azərbaycan-Gürcüstan-İran-Türkiyə dördtərəfli formatları regionda əməkdaşlıq imkanlarının genişləndirilməsində qardaş ölkələrimizin xüsusi çəkisini bir daha göstərir.

Sonda bir məlumatı da oxucuların diqqətinə çatdırmaq istəyirəm. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının fəaliyyəti ilə yaxından tanış olmaq üçün Nazirlər Kabinetinin Mətbuat xidməti tərəfindən komissiyanın ayrıca operativ informasiya resursu - **AzeTurCommission** (@AzeTurCom) Twitter sahifəsi yaradılmışdır. Qeyd etmək istərdim ki, Azərbaycanın 52 ölkə ilə mövcud hökumətlərarası komissiyalarının təcrübəsində bu bir yenilikdir. Bu Twitter hesabından Birgə Hökumətlərarası Komissiyasının fəaliyyəti, o cümlədən iki qardaş ölkənin tərəfdaşlığına əsasən, Azərbaycanın iqtisadi inkişafına böyük töhfə verir.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Azərbaycan-Rusiya İsgüzar Şurasının qarşısındakı dövrdə fəaliyyət istiqamətlərinə dair müzakirələr aparılıb

İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Rusiya İsgüzar Şurasının idarə heyətinin üzvləri ilə görüşüb. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazir Azərbaycan-Rusiya İsgüzar Şurasının fəaliyyətini müsbət qiymətləndirərək iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın genişləndirilməsində şüarın gördüyü işlərin əhəmiyyətini vurğulayıb. Azərbaycan-Rusiya İsgüzar Şurasının idarə heyətinin sədri Səməd Qurbanov çıxış edərək iki ölkə sahibkarları arasında əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib. Qeyd olunub ki, ötən ilin avqustunda şüarın strukturu və iş formatı tam olaraq yenilənib.



Bildirilib ki, kənd təsərrüfatı, nəqliyyat-logistika, sənaye, turizm, maliyyə və İKT kimi iqtisadiyyatın müxtəlif sahələrində şüarın fəaliyyəti bundan sonra daha geniş olaraq davam etdiriləcək. İclasda Azərbaycan-Rusiya İsgüzar Şurasının ötən bir ildəki fəaliyyəti və qarşısındakı dövrdə fəaliyyət istiqamətləri barədə müzakirələr aparılıb.

Milli Olimpiya Komitəsində İndoneziya nümayəndə heyəti ilə görüş olub

İndoneziyanın idman sahəsini təmsil edən nümayəndə heyətinin Azərbaycan səfəri çərçivəsində sentyabrın 13-də Milli Olimpiya Komitəsində (MOK) görüş keçirilib. MOK-dan AZƏRTAC-a bildirilib ki, səfər İndoneziyanın Gənclər və İdman Nazirliyinin sənaye və idmanın təşviqi şöbəsinin direktorunun rəhbərliyi ilə həyata keçirilib. Nümayəndə heyətinin səfəri "Pənçək-silat: Olimpiyada gedən öyl" kampaniyası çərçivəsində təşkil olunub. Görüşdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, qurumun baş katibinin müavini Azər Əliyev, idman idarəsinin rəisi Hasənağa Rzaev, beynəlxalq əlaqələr idarəsinin rəisi Anar Bağirov, İndoneziyanın Gənclər və İdman Nazirliyinin Sənaye və idmanın təşviqi şöbəsinin direktoru Sandi Suvardi Hasan və digərləri iştirak ediblər. Söhbət zamanı müvafiq qurumlar arasında əlaqələrin genişləndirilməsi və



bu istiqamətdə görülməli işlər, pənçək-silat idman növünün Azərbaycanda inkişafı və yarışların təşkilini, o cümlədən bir sıra məsələlər müzakirə olunub.

Baş prokuror Qəbələ rayonunda vətəndaşları qəbul edib

Baş prokuror Zakir Qaralov sentyabrın 13-də Qəbələ Rayon Prokurorluğunun inzibati binasında Qəbələ və Oğuz rayonlarından olan vətəndaşları qəbul edib. Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabeli prokurorların iştirakı ilə keçirilən qəbulda Zakir Qaralov bölgədə yaşayan 19 vətəndaşın müraciətini dinləyərək, qaldırılan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabeli rayon prokurorlarına müvafiq göstərişlər verib. Vətəndaşların müraciətlərinin bir qismi yerində həllini tapıb, digər müraciətlər isə araşdırılmağa üçün nəzarətə götürülüb. Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Ukrayna və Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Sentyabrın 13-də Kiyevdə GUAM-ın Milli Əlaqələndiricilər Şurasının növbəti iclası çərçivəsində Ukrayna və Azərbaycan Xarici İşlər nazirlərinin müavini N. Yasəli Bodnar və Mahmud Məmməd-Quliyev arasında görüş keçirilib. AZƏRTAC xəbər verir ki, görüşdə Ukrayna və Azərbaycan arasında strateji əməkdaşlığın perspektivləri müzakirə olunub. İki ölkənin Xarici İşlər nazirlərinin müavini N. Yasəli Bodnar və Mahmud Məmməd-Quliyev arasında görüş keçirilib. AZƏRTAC xəbər verir ki, görüşdə Ukrayna və Azərbaycan arasında strateji əməkdaşlığın perspektivləri müzakirə olunub. İki ölkənin Xarici İşlər nazirlərinin müavini N. Yasəli Bodnar və Mahmud Məmməd-Quliyev arasında görüş keçirilib. AZƏRTAC xəbər verir ki, görüşdə Ukrayna və Azərbaycan arasında strateji əməkdaşlığın perspektivləri müzakirə olunub. İki ölkənin Xarici İşlər nazirlərinin müavini N. Yasəli Bodnar və Mahmud Məmməd-Quliyev arasında görüş keçirilib.

Mərkəzi Bank uçot dərəcəsinə endirib

Azərbaycan Respublikası Mərkəzi Bankının idarə heyəti uçot dərəcəsinin 25 baza punktu azaldılaraq 8,25 faizdən 8 faizə endirilməsi haqda qərar qəbul edib. Faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə ±1,75 faizlik diapazonda müəyyən olunub. Mərkəzi Bankdan AZƏRTAC-a bildirilib ki, faktiki inflyasiya hədəf diapazonunun ortasından aşağıda qalır, qısamüddətli inflyasiya göstəricilərinin dinamikasında əhəmiyyətli dəyişikliklər müşahidə olunmur. Yenilənmiş proqnozlara görə bu ilin sonuna inflyasiya dəhlizinin orta səviyyəsindən bir qədər yuxarı olmaqla hədəf diapazonu (±2 faiz) daxilində qalacaq. Risklər balansının təhlili göstərir ki, xarici amillər daxil olmaqla nisbətən ortamüddətli perspektivdə inflyasiya üçün daha böyük təhdid potensialı daşıyır. Xarici amillərə başlıca olaraq global ticarət və valyuta sferalarında olan gərginliklər, global artım perspektivlərinin pisləşdiyi şəraitdə dünya əmtəə bazarlarında dəyişikliyin artması aiddir. Mərkəzi Bank bu risklərin monitorinqini davam etdirəcək və inflyasiyanı hədəfdə saxlamaq üçün sərəncamındakı alətlərdən adekvat istifadə edəcək. Faiz dəhlizinə dair növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəfə uyğunluğu, daxili və xarici risklərin reallaşmasının inflyasiyaya təsirindən asılı olaraq veriləcək.

komponentləri hədəf diapazonu daxilində formalaşdır. Məcmu tələbin əsas komponenti olan istehlakın canlanması və dünya bazarında bəzi ərzaq qiymətlərinin bahalaşması şəraitində monetar şərait, iktisadi və coğrafi məzənlərdə sabitlik və müvafiq faktorlar inflyasiya prosesinə stabilizədirici təsir edir. Real sektorun monitorinqinin nəticələrinə əsasən avqustda qiymət göstəricilərinin ticarət, xidmət və tikinti sektorlarında azalma, qeyri-neft emal sənayesində isə artım müşahidə olunub. Məcmu tələbin əsas komponentlərindən olan fiskal xərclərin artması və istehlakın genişlənməsi meyilləri şəraitində bu ilin sonuna inflyasiyanın hədəf intervalında (±2 faiz) formalaşacağı proqnozlaşdırılır. Ortamüddətli dövrdə inflyasiya səviyyəsi xarici və daxili risklərin reallaşması miqyasından asılı olacaq.

Neft qiymətlərinin cari səviyyəsi (ilin ötən dövründə 65 ABŞ dolları) şəraitində xarici ticarət balansını proqnozlaşdırmaq üçün 8 ayda ixrac 5,1 faiz, o cümlədən qeyri-neft ixracı 15,4 faiz artıb, monetar qızıl nəzərə alınmadan qeyri-neft ixracının artım tempi 11,7 faiz təşkil edib. Profisitli tədiyə balansını şəraitində valyuta bazarında təklif tələbi üstələməkdə davam edir. Ölkənin strateji valyuta ehtiyatları ilin əvvəlindən 10,5 faiz və ya 4,7 milyard dollar artaraq 49,4 milyard dollara çatıb. Dünya ərzaq qiymətləri cari ilin əvvəlindən 5,1 faiz, o cümlədən ət məhsulları üzrə 10,7 faiz, süd məhsulları üzrə isə 14,4 faiz yüksəlib (mənbə: BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı). Bütövlükdə, global iqtisadi aktivliyin zəifləməsi perspektivləri, tərəfdaş ölkələrdə iqtisadi artımın sığımı və ixrac qiymətlərinin aşağı düşməsi xarici tələb amillərinə təsir göstərərək Azərbaycanın iqtisadi artım üçün potensial təhdidlər yarada bilər.

Monetar şərait

Monetar şərait neytrallığa yaxınlaşmaqda davam edir. İlin əvvəlindən mənatlı pul bazası 6,6 faiz artıb. Vahid xəzinə hesabı qalığının və Mərkəzi Bankın sterilizasiya portfelinin dəyişimi pul bazasının trayektoriyasını müəyyənləyirdən başlıca amillərdir. Monetar şəraitin yumşaldılması pul bazarında formalaşan kredit və depozit faizlərinə azaldıcı təsir göstərməkdədir. Dövlətin qiymətli kağızlar bazarında faizlər Mərkəzi Bankın faiz dəhlizi parametrlərinin dinamikasına paralel şəkildə dəyişir.

İnflyasiya riskləri

Qısamüddətli proqnoz horizontunda inflyasiyaya təsir göstərəcək başlıca amil məcmu tələbin əsas komponenti olan istehlakın genişlənməsidir. Fiskal stimulların artması və istehlak kreditləşməsinə aktivləşmə şəraitində istehlakın və idxalın daha əhəmiyyətli genişlənməsi mümkündür. Fiskal genişlənməyə paralel olaraq pul kütləsinin artımı inflyasiya mühitinə təsir göstərən amillərdəndir. Ortamüddətli dövrdə risk amilləri əsasən xarici sektordan gələ bilər. Global ticarət və valyuta sferasında olan gərginliklərin davam etməsi global iqtisadi aktivliyin zəifləməsi risklərini yüksəldir. Bu şəraitdə son aylar neftin dünya qiyməti üzrə dəyişikliyin diapazonu genişləyib. Bu qərar sentyabrın 13-də qüvvəyə minir. Mərkəzi Bankın idarə heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarına dair məlumat oktyabrın 25-də ictimaiyyətdə açıqlanacaq və bu tarixdə qrafikə uyğun olaraq mətbuat konfransı keçiriləcək.

İnflyasiyanın dinamikası

İdarə heyətinin pul siyasətinə həsr olunmuş son iclasından keçən müddətdə qiymətlərin artım tempi azalıb, rəsmi statistika görə avqustda illik inflyasiya 2,4 faiz təşkil edib. Inflyasiya komponentlərindən olan ərzaq qiymətləri (4,7 faiz) ümumi inflyasiya səviyyəsinin üstələyir, qeyri-ərzaq (1,2 faiz) və xidmətlər isə (0,1 faiz) ümumi inflyasiya hədəfi diapazonunun mərkəzindən aşağıda qalır. Ərzaq qiymətlərinin artım dinamikası qiymətlərə yüksək ötürüclüklü olan dünya bazarında bəzi ərzaq qiymətlərinin bahalaşmasından təsirlənir. Bütövlükdə həm ümumi inflyasiya, həm də onun

Mərkəzi Seçki Komissiyasında

Mərkəzi Seçki Komissiyasının iclası

Sentyabrın 13-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsinə AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə komissiyanın 29 may 2019-cu ildə keçirilən iclasının protokolu təsdiq edilib. Sonra MSK-nin bəzi normativ xarakterli aktlarına dəyişikliklər edilməsi məsələsinə baxılıb və müvafiq dəyişikliklər təsdiq olunub. İclasda bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi də müzakirə olunub. Komissiyanın qərarı ilə 4 saylı Naxçıvan şəhər, 16 saylı Yasamal ikinci, 26 saylı Sabunçu birinci, 37 saylı Nizami birinci (Gəncə), 40 saylı Kəpəz ikinci (Gəncə), 71 saylı Masallı kənd, 80 saylı İmişli-Beyləqan, 83 saylı Ağcabədi-Füzuli, 93 saylı Bərdə şəhər və 108 saylı Ağstafa seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib. Kütəvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri iclasda cari məsələlərə də baxılıb.

QƏRAR № 4/11

Mərkəzi Seçki Komissiyasının 29 may 2019-cu il tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərar alır: Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 29 may 2019-cu il tarixli iclasının protokolu təsdiq edilsin.

Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov

13.09.2019-cu il

QƏRAR № 4/12

“Bələdiyyə seçkilərində namizədliyin təsdiq edilməsi və qeydə alınması üçün dairə seçki komissiyasına təqdim olunan seçki sənədlərindəki məlumatların yoxlanılması və namizədlərin qeydə alınması Qaydaları”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

“Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 19 mart tarixli 283 sayılı Sərəncamına əsasən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiyası Qanununun 75.2-ci, 78.2-ci, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərar alır: 1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2009-cu il 24 avqust tarixli 23-3 sayılı Qərarı ilə təsdiq edilmiş “Bələdiyyə seçkilərində namizədliyin təsdiq edilməsi və qeydə alınması üçün dairə seçki komissiyasına təqdim olunan seçki sənədlərindəki məlumatların yoxlanılması və namizədlərin qeydə alınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin: 1.1. “Mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumat” adlı hissədə “Azərbaycan Respublikası Əmlak Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ərazi idarələri və ya müvafiq bələdiyyə orqanları, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin ərazi şöbələri və s.” sözləri “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin yerli qurumları və bələdiyyə orqanları” sözlərlə əvəz edilsin.

QƏRAR № 4/11

1.2. 1 sayılı əlavənin “Qeyd” üzrə 4-cü hissəsi aşağıdakı redaksiyada verilsin: “İmzalar Seçki Məcəlləsinin 215.1-ci maddəsinin tələblərinin pozulması ilə toplanmışdırsa, həmin imzalar yoxlanılır və seçici imzalarının lazımı saydan az olması bərabər tutulur”. 2. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.

Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov

13.09.2019-cu il

QƏRAR № 4/13

“Bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədə, namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə dairə seçki komissiyası tərəfindən imza vərəqələrinin verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

“Azərbaycan Respublikasının Seçki Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 917-VQD nömrəli Qanununun təbiiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 yanvar tarixli Sərəncamının 2-ci hissəsinin icrası məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiyası Qanununun 75.2-ci, 78.2-ci, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərar alır: 1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2004-cü il 25 avqust tarixli 15/90 sayılı Qərarı ilə təsdiq edilmiş “Bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədə, namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə dairə seçki komissiyası tərəfindən imza vərəqələrinin verilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin: 1.1. 1.3-cü bəndə aşağıdakı məzmununda ikinci cümlə əlavə edilsin: “İmza vərəqələrini götürən namizəd və ya səlahiyyətli nümayəndə hər imza vərəqəsinin aşağı künc hissəsində imza qoyur”.

QƏRAR № 4/13

1.2. 2 “A” sayılı əlavədə “Bələdiyyə üzvlüyünə namizədin, siyasi” sözləri “Siyasi” sözü ilə əvəz edilsin. 2. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.

Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov

13.09.2019-cu il

QƏRAR № 4/14

“Seçki (referendum) komissiyalarının məşvərətçi səs hüquqlu üzvlərinin statusu haqqında Təlimat”da dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

“Azərbaycan Respublikasının Seçki Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 917-VQD nömrəli Qanununun təbiiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 yanvar tarixli Sərəncamının 2-ci hissəsinin icrası məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiyası Qanununun 75.2-ci, 78.2-ci, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərar alır: 1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 7 avqust 2008-ci il tarixli 9/39-1 sayılı Qərarı ilə təsdiq edilmiş “Seçki (referendum) komissiyalarının məşvərətçi səs hüquqlu üzvlərinin statusu haqqında Təlimat”ın 1.2-ci bəndindən, 2 sayılı əlavənin “Qeyd”i üzrə 1-ci hissədə “namizəd irəli sürmüş və ya”, 5b, 5c və 5ç sayılı əlavələrdən isə

QƏRAR № 4/14

“namizədlər irəli sürmüş və ya” sözləri çıxarılacaq. 2. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.

Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov

13.09.2019-cu il

QƏRAR № 4/15

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cü maddələrinə uyğun olaraq qərar alır: 1. Cahangir Əkbər oğlu Seyidov 4 saylı Naxçıvan şəhər, Abbas Nuruəddin oğlu İsmayilov 16 saylı Yasamal ikinci, Hacı Nuruəddin oğlu Əliyev 26 saylı Sabunçu birinci, Seymur Həbib oğlu Hüseynov 37 saylı Nizami birinci (Gəncə), İlkin Ədalət oğlu Əzizov 71 saylı Masallı kənd,

Hafiz Cəbrayıl oğlu Əliyev 80 saylı İmişli - Beyləqan, Dilsuz Teymur oğlu Nəcəfov 93 saylı Bərdə şəhər, İradə Məhəmməd qızı Namazova 108 saylı Ağstafa seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər. 2. Çingiz Namizəd oğlu Məmişov 4 saylı Naxçıvan şəhər, Hüseynqulu Adil oğlu Əlişgərov 26 saylı Sabunçu birinci, İmamyar Bilman oğlu İsmayilov 40 saylı Kəpəz ikinci (Gəncə), Loğman İman oğlu Şahbazov 71 saylı Masallı kənd, Rza Şahib oğlu Əzizov 80 saylı İmişli-Beyləqan, İbrahim Əhməd oğlu Həsənov 83 saylı Ağcabədi-Füzuli seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.

Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov

13.09.2019-cu il

B İ L D İ R İ Ş

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Təminatı Nazirliyi 2019-cu ilin sonunədək açılması planlaşdırılan 2 “DOST” (Bakı şəhəri Nizami və Xəzər rayonlarında) Mərkəzi üçün Kompüter və periferik sistemlərin satın alınması təklifləri sorğusu üsulu ilə satın alınmasını həyata keçirmək niyyətindədir. Təkliflər sorğusu 1 lot üzrə keçirilir. Maraqlanan təşkilatlar (012) 596 44 09 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər **02 oktyabr 2019-cu il saat 17:00-dək** qəbul olunur. İddiaçıların təklifləri **03 oktyabr 2019-cu il saat 15:00-da** Bakı şəhəri, Salatan Əsgərova küçəsi, 85 ünvanında açılacaqdır.

Tender komissiyası

2019 Yeni dərs ili qarşısında 2020

Arzulara gedən yollar

Yevlax şəhər Səməd Vurğun adına 5 saylı tam orta məktəbin 11a sinfinin məzunlarının hər biri üçün bu il də məktəb zəngi çalmaq. Yenə min bir arzu, ümidlə sinif otaqlarına üz tutacaqlar. Ancaq onlar daha hər gün eyni sinfə daxil olmayacaqlar, eyni müəllimlərdən dərs almayacaqlar. Çünki bundan sonra təhsillərini respublikanın ayrı-ayrı ali məktəblərində davam etdirəcəklər.

Nəticələr təqdirəlayıqdır

2018-2019-cu tədris ilinin nəticələri ümumilikdə Yevlax şəhər 5 saylı tam orta məktəbin şagirdləri üçün sevincindir. Belə ki, keçən ilində məktəbin XI siniflərini bitirmiş 74-si məzunundan 58 nəfəri ali məktəblərə sənəd verib və onlardan 47-si tələbə adını qazanıb. Yevlax rayonu üzrə 600-dən yuxarı bal toplayan 6 məzundan 5-i də 5 saylı tam orta məktəbin yetirmələridir. Yalnız bu məktəbdə deyil, ümumilikdə rayon üzrə ən yüksək nəticəni isə 11a sinfinin məzunları göstəriblər. Həmin sinifdə təhsil almış bütün şagirdlər bu gün tələbə adını daşıyırlar.

Uğurlardan danışan Yevlax şəhər 5 saylı tam orta məktəbin direktoru, Əməkdar müəllim Zərxanım Əhmədova ümumi nəticələri nəzərdən keçirərək inamla bildirir ki, bu təhsil ocağı respublikanın ən yaxşı məktəbləri sırasında yer tutur: "2018-2019-cu tədris ilinin nəticələri göstərir ki, "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olan Yevlax şəhər 5 saylı tam orta məktəb son beş ildə çox ciddi nailiyyətlər əldə edib. Tədrisin, təlim-tərbiyənin keyfiyyətinə görə bu təhsil ocağı ötən ilin ərzində bir qayda olaraq Dövlət İmtahan Mərkəzinin və Təhsil Nazirliyinin reyting cədvəlində "Ən yaxşı ümumtəhsil məktəbi" sırasına daxil edilir. 2018-2019-cu dərs ilinin yekun nəticələri də çox yüksək və təqdirəlayıqdır."

Məktəbin direktoru diqqətə çatdırır ki, dövlət qayğısı onları hər zaman işlərinə daha məsuliyyətlə, sevgi-həyata keçirməyə ruhlandırır: "Prezident

İlham Əliyev 2014-2019-cu illərdə Yevlax şəhər 5 saylı tam orta məktəbin uğurları ilə bağlı 6 sərəncamla imzalamışdır. Həmin sərəncamlarla 2 nəfər "Əməkdar müəllim", 1 nəfər "Ən yaxşı müəllim" fəxri adına layiq görülmüş, 1 nəfər yubiley medalı ilə təltif edilmiş, 1 nəfər məzun Prezident təqaüdü alıb məktəb özü isə "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olub. Rayonumuzun təhsilinə göstərdiyi diqqət və qayğıya görə cənab Prezidentə minnətdarlığımızı bildiririk."

2018-2019-cu tədris ilində Yevlax rayonu üzrə IX-XI sinif şagirdlərinin 27 nəfəri fərqlənən attestatına layiq görülmüş ki, onlardan 13 nəfəri 5 saylı tam orta məktəbin yetirmələridir. Fərqlənən attestat alanların 11 nəfəri isə həmin məktəbin 11a sinfinin məzunlarıdır.

Bütün şagirdləri tələbə adını qazanmış sinif

Yevlax şəhər 5 saylı tam orta məktəbin müəllimi Vəsələ İsayevanın rəhbərliyi altında 20 şagirdindən 14-ü tələbə adını qazanıb. Məktəbin riyaziyyat müəllimi Telli Kərimxanovanın rəhbərlik etdiyi sinif isə bu il rayonda ən yaxşı nəticəni göstərmişdir. Belə ki, sinfin 20 məzunu qəbul imtahanlarında iştirak edərək ölkənin müxtəlif ali məktəblərinə daxil olub. Onlardan biri - 11a sinif şagirdi Səid Quliyev 633 balla Yevlax birincisidir. Bu uğuru Səid Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinin tələbəsi edib. O, bildirir



ki, hər bir yüksək nəticə göstərən şagird birinci sınıfdan on birinciyədək sayla çalışmalıdır: "Bundan başqa valideynlərin yaratdığı imkanlar və müəllimlərinin biliyi, gözəl rəftarı, öyrətmə qabiliyyəti nəticəsində bu uğuru qazanmışdır."

Ümumiyyətlə, Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi qəbul imtahanlarında iştirak edən bu sinfin şagirdlərinin əksəriyyəti 500-600-dən yuxarı bal toplayıb. Yevlax şəhər 5 saylı tam orta məktəbin 11a sinfinin məzunlarından Aytac Məşədizadə Azərbaycan Tibb Universitetinin, Sitarə Əsgərlı Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Şəms Adıyev Milli Aviasiya Akademiyasının tələbələri olublar. Sınıfın digər məzunu - Gülxanım İsayeva Naxçıvan Universitetində tibb, Solmaz Abdullayeva Bakı Dövlət Universitetində riyaziyyat-mexanika, İnci

Qasımdada informatika, Aytac Əmrahova Xəzər Universitetində kompüter elmləri, Mədinə Nuriyeva Bakı Slayvan Universitetində alman dili, Elnarə Kərimova Azərbaycan Dövlət Pedaqoji Universitetində fizika müəllimliyi ixtisasları üzrə təhsil alacaqlar. Veys Şirinov hərbi həkimi, Elvin İbrahimova Tural Eyvazlı FHN, Məleykə Əlili UNEC İstehlak mallarının ekspertizası və marketinqi, Emin Nəbiyev AMIU Həyat fəaliyyətinin təhlükəsizliyi, Ələsgər Məxəbiyev Azərbaycan Texnologiya Universitetində texnologiya mühəndisliyi, Kamil Mirzəyev, Heydər Əliyev adına hərbi məktəbdə, Orxan Mirzəyev AMIU Geodeziya və xəritəçilik, İsa Məmmədli Bakı Mühəndislik Universiteti Dövlət və bələdiyyə idarəetməsi, Nərimin Abdullazadə biotibbi texnologiyaya yiyələnməklər.

Vətəne və dövlətə faydalı mütəxəssis kimi yetişmək istəyi

Yevlax şəhər 5 saylı tam orta məktəbin direktoru Zərxanım Əhmədova qeyd edir ki, bilikli, vətənpərvər olmaqla, hətərfəli inkişaf etməklə müəllimlərin və valideynlərin etimadını doğrultmuş məzunlarımızın həyatın və elmin enişli-yoxuşlu yollarında daha böyük uğurlar qazanacağına inanırıq.

Tələbə adını qazanmaqla valideynlərinə, müəllimlərinə böyük sevinc bəxş edən gənclərin qarşısına yeni yollar açılır. Bu yollar onlara seçdikləri ixtisas üzrə yüksək biliklər qazanırdıcaq, müstəqil həyata qədəm qoyan gəncləri arzularına doğru qanadlandıracaq.

Zöhrə FƏRƏCOVA, "Azərbaycan"

Məhəmməd SADIQZADƏ, "Azərbaycan"

Yeni qəbul olunan tələbələr UNEC-lə tanış olublar



Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni qəbul olunan tələbələr üçün növbəti dəfə ənənəvi "Oriyentasiya günü" keçirilib.

Dünya universitetlərində də hər il ənənəvi təşkil olunan "Oriyentasiya günü"nin məqsədi yeni qəbul olunan tələbələri universitet həyatı ilə tanış etmək, onlara tədris prosesi barədə ətraflı məlumat vermək və ayaqlarını, pozitiv gün yaşatmaqdır.

UNEC-in bütün tədris binalarında və Zaqatala filialında təşkil olunan "Oriyentasiya günü"ndə tıytorlar və müəllim mentorlar yeni qəbul olunan tələbələrə məlumatlar verib, tələbə könüllüləri isə onlara universitetdə tanışlıqda bələdçilik ediblər.

Birinci kurslar üçün universitetin həyatında tələbə təşkilatlarının, Karyera Mərkəzinin, UNEC Startap və "Enactus"un stendləri də quraşdırılıb. Stendlərdə onlara tələbə təşkilatlarının fəaliyyət istiqamətləri və həyata keçirilən layihələr, tələbələrin sosial həyatı barədə ətraflı məlumat verilib. UNEC Startap və "Enactus" stendlərində isə yeni startap ideyalarının, beynəlxalq yarış və reallaşdırılan layihələrin nümayişi keçirilib, komandaya yeni üzvlər cəlb olub. UNEC-in Karyera Mərkəzi universitet sıralarına yeni daxil olan tələbələrə karyera quruculuğu ilə bağlı məsləhətlər verərək, onlara Karyera planına testi təşkil ediblər.

"Oriyentasiya günü"ndə tələbələr elektron monitorlarda yerləşdirilən dərs cədvəlləri ilə də tanış olublar. Onlar elektron monitorlar vasitəsilə daxil olduqları fakültə haqqında, tələbə təşkilatlarının fakültə nümayəndəlikləri, ikinci əlaç təqaüdü qazanan və fəal tələbələr, eyni zamanda UNEC-in ikili diplom proqramları barədə məlumatlar əldə ediblər.

Tədbirdə UNEC Yaradıcılıq Mərkəzinin üzvlərinin ifasında musiqilər səsləndirilib, birinci kurslar üçün əyləncəli və intellektual oyunlar, idman yarışları keçirilib. Prezident təqaüdüçüləri tədbir zamanı Radio UNEC-in canlı yayımında universitet barədə fikirlərini bölüşüblər.

Qeyd edək ki, UNEC-ə 2019-2020-ci tədris ilində 4799 tələbə qəbul olunub, onların 3273 nəfəri bakalavr, 1526-sı isə magistrdir.

Naxçıvanda 31 ümumtəhsil məktəbin məzunları tələbə adını qazandı

Bu, təhsilə dövlət qayğısının bəhrəsidir



El arasında belə bir deyim var: "Ustasız sənətkarlıq, sərkərdəsiz ordu, təhsilsiz inkişaf ola bilməz". Buna görə də Naxçıvan Muxtar Respublikasında təhsil müəssisələrinin maddi-texniki bazası ildən-ildə möhkəmləndirilir. Son illər muxtar respublikada 200-dən çox təhsil müəssisəsi tikilib və ya əsaslı şəkildə yenidən qurulub. Əvvəllər olduğu kimi, 2019-cu ildə də tikinti-quruculuq işləri ön planda dayanıb. Təkcə bu ilin birinci yarısında 1170 şagird yerlik 2 ümumtəhsil məktəbi üçün binalar tikilib və əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib.

Muxtar respublikanın ümumtəhsil məktəblərində 600-dən yuxarı elektron lövhə quraşdırılıb və 5500-dən çox kompüter, 2005-ci ildən bugüncədə 3 milyon nüsxəyə yaxın dərslik, 600 mindən artıq latin qrafikası ilə nəşr olunmuş bədii ədəbiyyat və metodik vəsait verilib.

Ümumtəhsil məktəblərində yaradılan şəraitin nəticəsində ki, şagirdlər respublika fənn olimpiadalarında yüksək nəticələr əldə edir. Muxtar respublika fənn olimpiadalarında 20 şagird I, 18-i II, 13-ü III yeri, respublika fənn olimpiadalarında 2-si I, 6-si II, 17-si isə III yeri tutub.

2018-2019-cu tədris ilində muxtar respublikanın ümumtəhsil məktəblərini bitirən məzunlardan 13-ü qızıl, 16-si gümüş medalı, 45-i isə fərqlənən attestatına layiq görülmüş. Qızıl medalçı məzunların hamısı 600-dən yuxarı, gümüş medalı layiq görünlərinin 12-si 600-700, 4-ü 500-600, fərqlənən attestatına layiq görünlərinin isə 14-ü 600-700, 31-i 500-600 arası bal toplayıb.

Bu il qəbul imtahanlarında Nicat İsmayilov 688, Axundzadə Abdulla 674, Cəfəri Məleykə 670, Murad Məmmədtağılı isə 665 balla respublikanın müxtəlif ali məktəblərinə, seçdikləri ixtisas qrupuna qəbul olublar. Həmin tələbələr qazandıqları nailiyyətlərə görə adlarını Prezident təqaüdünə layiq görünlərin siyahısına da yazdırıblar.

Adila SƏFƏROVA, Əməkdar mədəniyyət işçisi

Cəlilabadda təhsil islahatları uğurla həyata keçirilir

Təhsil hər bir ölkənin və millətin gələcəyidir. Odur ki, respublikamızda təhsillə bağlı məsələlərə ciddi önəm verilir. Təhsilin inkişafı üzrə dövlət proqramları qəbul olunmuşdur. Bu proqramlar ardıcıl olaraq həyata keçirilir. Son illər aparılan sosial-iqtisadi siyasət sayəsində əhalinin maddi rifah halı yüksəlmiş, genişləndirilmiş islahatlar, irimiqyaslı infrastruktur layihələri davamlı inkişafa zəmin yaratmışdır.

Ölkəmizin inkişaf konsepsiyasına uyğun olaraq təhsil sistemi də dövlətin və inkişaf etmiş müasir cəmiyyətin sosial sifarişlərinə cavab verə biləcək səviyyəyə qaldırılmaqdadır. Respublikamızda məktəb infrastrukturunun yeniləşdirilməsi, təhsilin maddi-texniki bazasının inkişafı, qabaqcıl dünya təhsil sistemlərinə inteqrasiyanın həyata keçirilməsi və bu məqsədlə kurkulum islahatlarının birinci mərhələsinin başa çatması "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın tələblərinə tam cavab verir.

Cəlilabad rayonunda da təhsil islahatları həyata keçirilməkdədir. Rayonda 2018-2019-cu dərs ilində 125 ümumtəhsil məktəbi, o cümlədən 74 tam orta, 37 ümumi orta, 14 ibtidai məktəb, 2 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərmişdir. 1794 sinif kompleksində 29 min 657 şagird təhsil almışdır. Rayon üzrə şagird sıxlığı 16,5; müəllim-şagird nisbəti 1:10 olmuşdur. 3 min 60 pedaqoji kadrlar (2 min 586 nəfər fənlərin tədrisi ilə məşğul olmuş, 474 nəfər isə məktəblərin rəhbər kadrları və digər pedaqoji işçilərdir) şagirdlərin təlim-tərbiyəsinə iştirak etmişdir.

Son illər rayonda 44 məktəb binası tikilib istifadəyə verilibmiş, bəzi məktəblərə yeni sinif otaqları və korpuslar tikilib əlavə olunmuş, əvvəlki

məktəb binalarından 3-ü əsaslı təmir edilmişdir. Məktəb infrastrukturunun genişləndirilməsi sahəsində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük rolu olmuşdur. Fondun xətti ilə "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində 5 yeni məktəb binası tikilib istifadəyə verilmişdir. 2018-ci ilin sentyabr ayında 5 modul tipli məktəb qapılarını şagirdlərin üzünə açmış, 2019-cu ilin ödəniş dövründə 664 yerlik daha 10 modul tipli məktəb binasının tikintisi başa çatdırılmışdır. Cəlilabad şəhərində 3 saylı ümumi orta məktəb üçün yer ayrılımış, yeni yaşayış məssivində Dövlət İnvestisiya Proqramı hesabına 624 şagird yerlik və Heydər Əliyev Fondu tərəfindən Muğan kəndində 500 yerlik məktəb binalarının tikintisinə başlanılmışdır.

Rayonun ümumtəhsil məktəblərində 118 kompüter sinfi, 111 kitabxana, 24 ərma-laxana, 31 idman zalı, 24 bu-fet şagirdlərin istifadəsindədir. 106 məktəb öndünlə müvafiq laboratoriyalar möv-cuddur. Rayon üzrə 80 min 19 dərslük gətirilmiş şagirdlərə paylanmışdır. 15 məktəbin su xətti və 19 məktəbin mərkəz-ləşdirilmiş istilik sistemi möv-cuddur. 106 məktəb öndünlə müvafiq laboratoriyalar möv-cuddur. Rayon üzrə 80 min 19 dərslük gətirilmiş şagirdlərə paylanmışdır. 15 məktəbin su xətti və 19 məktəbin mərkəz-ləşdirilmiş istilik sistemi möv-cuddur. 106 məktəb öndünlə müvafiq laboratoriyalar möv-cuddur.

Müəllimlərimizin peşə sə-riştinin və öz üzərlərində

işləmələrinin bir göstəricisi Azərbaycan Respublikasının təhsil qanunu ilə tənzim olunur və təhsil prioritet sahə olduğu üçün Prezidentin və hökumətin daim diqqət mərkəzindədir. Hər sahədə olduğu kimi, təhsildə də kadrların işə münasibəti, fəaliyyəti çox önəmlidir. Ona görə rayonda kadrlarla iş həmişə məqsədyönlü şəkildə təşkil olunur. Təhsil nazirinin 25 fevral 2019-cu il tarixli əmrinə əsasən 8 bölmədən ibarət pedaqoji müəllimlərin rayon mərhələsi keçirilib, RTŞ-yə 126 müəllimə təqdim olunmuşdur. Daha sonra müəllimlərin respublika mərhələsində müəllimlərimizin 3-ü qalib olmuşdur. Belə ki, 8 saylı Cəlilabadda şəhər məktəb-liseyi sinif müəllimi Gülnarə Məmmədova və Göytəpə şəhər 1 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Günel Əliyeva Təhsil Nazirliyinin III dərəcəli diplomlarına, Göytəpə 1 saylı məktəbin digər dil-ədəbiyyat müəllimi Samirə İbrahimova isə nazirliyin tərifnəməsinə layiq görülmüşdür. Cəlilabad şəhər 8 saylı məktəbin pedaqoji kollektivində "Oxu və riyaziyyatın tədrisi metodikasına yeni yanaşmalar" nominasiyasında qalib gəlmişdir. 7 saylı tam orta məktəbin müəllimi Vəlif Əliyev "Robotics" laboratoriyası üzrə Şorbaç kənd tam orta məktəbin müəllimi Namiq Aslanov "Polyp-up-hesablama verdisi" nominasiyasında 16 noyabr 2019-cu il tarixində "Ədəbiyyat biliciləri" müsabiqəsinin rayon, az sonra isə respublika mərhələsi keçirilmiş, 8 saylı məktəbin IX sinif şagirdi Anar Nuri Təhsil Nazirliyinin III dərəcəli diplomu ilə təltif olunmuşdur.

2018-2019-cu tədris ilində IX siniflər üzrə 2 min 162, XI siniflər üzrə 1576 nəfər şagird buraxılış imtahanlarında iştirak edərək müvafiq attes-

atlar almışlar. 1 nəfər məzunumuz XI sinfi qızıl medalı bitirmişdir. Şagirdlərimizin buraxılış imtahanlarındakı göstəriciləri ümumrespublika göstəricilərinə uyğun olmuşdur. Bu ilki qəbul imtahanlarında da məzunlarımızın göstəriciləri qənaətbəxşdir. 517 nəfər məzunumuz ali məktəblərə qəbul olmuş, bunlardan 12 nəfər 600-dən, 62 nəfər isə 500-dən çox bal toplamışdır. Amma biz bunlarla kifayətlənmirik. Uğurları artırmaq üçün fənn müəllimləri qarşısında ciddi tələblər qoymuşuq.

Müəllimlərin əhalinin az-təminatlı hissəsi olduğu vaxt-lar axırdakı qalmışdır. Diaq-nostik qiymətləndirmə maaş-ların və dərs yükünün artımı-na gətirdiyi kimi, cari ilin sentyabr ayında etibarən əmək haqlarının artırılması müəllimlərə də şamil edilir. Müəllimlər öz çətin və şərfəli əməkləri ilə buna layiqdirlər və dövlətin, Prezidentin bu qayğısından çox razıdırlar.

Rayonda təhsil sahəsində görüləcək işlər hələ çoxdur. 35 məktəb üçün yeni bina tikinti-si, əlavə sinif otaqlarının inşa-sı və əsaslı təmirə əlaqədar məsələ qaldırılmışdır. Müvafiq sənədlər nazirliyə təqdim edilmişdir. Cəlilabad rayonunun təhsil işçiləri cənab Prezident İlham Əliyevin təhsil sahəsində məqsəddi proqramlarının uğurla həyata keçirilməsində, dövlətin təhsil siyasətinin yerinə yetirilməsində başlanmış böyük işləri daha artıq səy və intensivliklə davam etdirəcək, qarşısı qoyulmuş vəzifələrin reallaşdırılmasına fəallıq, təşə-büskarlıq və işgüzarlığın artırılmasına nail olacaq, təhsilin keyfiyyətinin yüksəldilməsi sahəsində yeni-yeni nailiyyətlər qazanacaqlar.

Qəranfil ƏHMƏDOVA, Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri



İŞİMİZ, GÜZƏRANIMIZ

BTC əsas yükünü «Azəri-Çıraq-Günəşli» neftindən götürür

Əvvəli 1-ci səh.

Bu dəfə həmin qüvvələr beynəlxalq qurumların ofisləri qarşısında toplaşdılar. BTC-nin ətraf mühitə zərər vuraçağını iddia edirdilər. Lakin layihənin ƏMSSTQ (Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi) sənədlərində ekologiya ilə bağlı bütün məqamlar diqqətlə nəzərə alınmışdı.

Ümummilli Lider Heydər Əliyevin dünyadakı böyük siyasi nüfuzu BTC-nin maliyyələşdirilməsi kimi kəskin bir problemi də aradan qaldırdı. 2003-cü ilin fevralında ABŞ-da keçirilən "Şərç-Qərb enerji dəhlizi reallığıdır" beynəlxalq konfransında iştirak edən Ulu Öndər maliyyə qurumlarının rəhbərləri ilə söhbətlər apardı və məsələnin müsbət həllinə nail oldu.

2004-cü ilin fevralında Bakıda, "Gülüstan" sarayında Prezident İlham Əliyevin iştirakı ilə BTC-nin maliyyələşdirilməsi aid son sənədlər imzalandı. Bununla da kəmərin maliyyələşdirilməsi məsələləri bitdi.

2005-ci ilin əvvəlində "Azəri" yatağından ilkin neft alındı və bir neçə ay sonra BTC Səngəçal terminalında həmin neftdən özünün birinci yükünü götürdü. Bir il yol gedən Azərbaycan nefti Ceyhan terminalına 2006-cı il mayın 28-də çatdı. İyunun 4-də BTC-nin gətirdiyi neftlə yüklənmiş ilk tanker dünya bazarlarına yola salındı. İyulun 13-də isə Ceyhan şəhərində kəmərin tam bir sistem kimi işə düşməsi münasibətlə təntənəli mərasim keçirildi.

Xatırladaq ki, hazırda BTC-nin səhmdarları bu şirkətlərdir: BP (Böyük Britaniya) - 30,1 faiz, həm də layihənin operatorudur. AzBTC (Azərbaycan) - 25 faiz, "Şevron" (ABŞ) - 8,9 faiz, "Ekvi-

"Əsrin müqaviləsi" - 25



nor" (Norveç) - 8,71 faiz, TPAO (Türkiyə) - 6,53 faiz, "Eni" (İtaliya) - 5 faiz, "Total" (Fransa) - 5 faiz, "İtoçu" (Yaponiya) - 3,4 faiz, "İneks" (Yaponiya) - 2,5 faiz, "Eksomobil" (ABŞ) - 2,5 faiz, ONGC (BTC) Limited (Hindistan) - 2,36 faiz.

İstismara veriləndən cari ilin birinci yarısının sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 432 milyon tondan artıq (3,2 milyard bareldən çox) xam neft neqç edilmişdir. Həmin neft həcmi Ceyhanda 4234 tankere yüklənərək dünya bazarlarına göndərilir.

Birinci yarımlıq ərzində isə BTC vasitəsilə təqribən 16 milyon ton (120 milyon bareldən artıq) xam neft ixrac olunub və bu neft Ceyhanda 149 tankere vurulub.

Hazırda BTC kəməri əsasən "Azəri-Çıraq-Günəşli" neftini və

"Şahdəniz" kondensatını daşıyır. Bundan əlavə, kəməri vasitəsilə digər xam neft və kondensat həcmi, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti də neqç olunur. Keçən ilin ortalarında BTC ilə neqç olunan neftin həcmi 3 milyard bareli ötdü.

Müasir dövrdə karbohidrogenlərin neqç üçün ən təhlükəsiz vasitə boru kəmərləri sayılır. Ələlxüsus da borular torpaq altına basdırılırsa, BTC məhz belə kəmərdir. Onun boruları ən azı bir metr dərinlikdə torpağa basdırılıb. Borular korroziyanın qarşı-

sının alınması məqsədilə xaricdən üçqat örtükləmə sistemi ilə izolyasiya edilmişdir. Geoloji təhlükələr (məsələn, seysmik qırılımlar və çaylar) üçün xüsusi dizayn edilmişdir. Korroziya əleyhinə katod mühafizə sistemi sutka boyunca fəaliyyətdədir, eləcə də kəmərin kompüter əsasında monitorinq sistemi 24 saat ərzində əməliyyatlara nəzarət edir.

BTC uzun illərdir ahəngdar və təhlükəsiz işləyərək təkə ölkəmizə deyil, ərazisindən keçirdiyi Gürcüstan və Türkiyəyə də gəlirlər gətirir. Lakin məsələ təkə iqtisadi əhəmiyyətdən ibarət deyil. BTC həmçinin böyük siyasi rol oynayır. O, bir polad kəməri kimi regionun dövlətlərini, layihədə iştirak edən bütün ölkələri bir-birinə sıx bağlayır. Xəzərin sahilindən Avropaya uzanan enerji dəhlizinin möhkəm bünövrəsi kimi daha böyük əhəmiyyət kəsb edir.

Başqa sözlə, BTC həm də yeni-yeni layihələrə yol açır. Azərbaycan 2 milyard ton neft hasil olunması münasibətlə keçirilən təntənəli mərasimində Prezident İlham Əliyevin dediği kimi: "1990-cı illərdə neft sənayesi ilə bağlı bir çox tarixi hadisələr baş verdi. Mən xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsinə qeyd etməliyəm. Ulu Öndər Heydər Əliyev öz əlləri ilə bu kəmərin təməlini qoydu və 2006-cı ildə biz bu kəməri istifadəyə verdik. 2007-ci ildən Bakı-Tbilisi-Ərzurum qaz kəməri işə düşdü ki, bu gün bizim qaz ixracımızın əsas infrastruktur layihəsidir və bu kəmərin əsasında bu gün "Cənub qaz dəhlizi" layihəsi icra edilir".

Flora SADIQLI,
"Azərbaycan"

Qida təhlükəsizliyi mövzusunda təlim keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat" (ATT) ASC-nin Logistika və anbar departamentinin əməkdaşları üçün qida təhlükəsizliyi mövzusunda təlim keçirilib. Təlimin əsas məqsədi anbar və logistika işində təhlükəsizliyin təmin olunması, qida təhlükəsizliyinin idarə edilməsi sistemindəki müasir metodlar barədə əməkdaşların məlumatlandırılması olub.

Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitə (SƏTƏM) mühəndisi İsmət Həmidov tərəfindən keçirilən təlimdə iştirakçılar ISO 22000 sistemi ilə yaxından tanış olublar. Qeyd edək ki, ISO 22000 qida təhlükəsizliyini təmin etmək üçün menecment imkanları verən təhlillər sistemidir. Bu sistemin prinsip və metodlarını tətbiq etməklə hər bir təşkilat özünün iş təcrübəsinə, şəraitinə və istehsal üsuluna xas olan sistem yarada və onu həyata keçirə bilər. ISO 22000 sistemi Avropa, ABŞ və bir sıra Asiya ölkələrində qida məhsulları ilə bağlı bütün biznes sahələri üçün vacibdir. Həmin ölkələrin bazarlarına girmək istəyən hər hansı bir ərzaq istehsalçısı mütləq bu sisteme malik olmalıdır.

Təlim zamanı bildirilib ki, ərzaq məhsullarının keyfiyyəti, qəbulu, saxlanması və daşınması insan həyatının təhlükəsizliyinə dair məcburi tələblərə cavab verməlidir.

Qeyd edək ki, "Aqrar Tədarük və Təchizat" ASC-nin əsas işi kənd təsərrüfatı və ərzaq məhsullarını yerli qida istehsalçılarından dövlət vəsaiti hesabına almaq, saxlamaq və bu məhsullarla satılan özəl müəssisə və dövlət təşkilatlarını təchiz etməkdir. ATT-nin fəaliyyətində anbar, logistika və qida təhlükəsizliyi işinin düzgün təşkil və standartlara uyğunluğu prioritet istiqamətdir.

Göstərilən xidmət səviyyəsinin daha da artırılması və ölkə vətəndaşlarının təhlükəsiz qida məhsulları ilə təmin olunmasının davamlılığını təmin etmək məqsədilə bu təlimlərin müntəzəm olaraq keçirilməsi nəzərdə tutulur.

Sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 15,2 faiz artıb

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən yanvar-avqust aylarında 30,9 milyard manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz çox sənaye məhsulu istehsal edilmişdir.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 15,2 faiz artıb. Sənaye məhsulunun 25,1 faizi emal sektorunda istehsal olunub.

Emal sektorunda ağacın emalı və ağacdən məmulatların istehsalı 2,2 dəfə, hazır metal məmulatlarının istehsalı 80,1 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 78 faiz, içkilərin istehsalı 44,9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 35,8 faiz, bütün məmulatlarının istehsalı 32,2 faiz, kimya sənayesi məhsullarının istehsalı 30,7 faiz, mebel istehsalı 30,4 faiz, kağız və karton istehsalı 26,7 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 26,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 24,4 faiz, qida məhsullarının istehsalı 15,7 faiz, poliqrafiya məhsullarının istehsalı 12 faiz, maşın və avadanlıqların istehsalı 4,6 faiz, tikinti materiallarının istehsalı 4,2 faiz, geyim istehsalı 8,1 faiz, neft məhsullarının istehsalı 1,6 faiz artıb. Əzərcə qidat məhsullarının istehsalı 9,8 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 16,4 faiz azalıb.

Azərbaycan elektrik enerjisinin idxalçısından ixracatçısına çevrilib



Əvvəli 1-ci səh.

Tədbirdə dövlət başçısına məlumat verilib ki, ötən əsrin 50-ci illərində iki mərhələdə istifadəyə verilən "Şimal" Elektrik Stansiyasının 1988-ci ildə birinci, 1998-ci ildə ikinci növbəti tam köhnəliyindən istismardan çıxarılmışdır. Buna görə də Ulu Öndər Heydər Əliyev Yaponiyaya səfəri zamanı 400 meqavattlıq "Şimal-1" Elektrik Stansiyasının tikintisi üçün ölkəmizə investisiyanın cəlb edilməsinə nail oldu. Həmin investisiya sayəsində 2000-ci ildə əsas qurulan 400 meqavattlıq "Şimal-1" stansiyası 2002-ci ildə istifadəyə verildi.

"Şimal-2" Elektrik Stansiyasının təməli 2011-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyuldu. Ərazisi 104,9 hektar, gücü 400 meqavatt olan stansiyanın fəaliyyəti ölkəmizin enerji imkanlarını daha da artıracaq. Bu stansiya-

da Yaponiyanın "Mitsubishi" şirkətinin istehsalı olan 138 MVT gücündə buxar, 267 MVT gücündə qaz turbinləri, 560 MVA gücündə elektrik generatoru və onların köməkçi sistemləri quraşdırılıb.

Prezident İlham Əliyev stansiyanın açılış mərasimində demişdir: "Hazırda ən yüksək faydalı iş əmsalına malik olan "Şimal-1" və "Şimal-2" elektrik stansiyaları birlikdə respublika üzrə elektrik enerjisi istehsalının 20 faizini, Bakı və Abşeron yarımadası üzrə 40-45 faizini təşkil edəcək. "Şimal" Elektrik Stansiyası enerjisi sistemin texniki-iqtisadi göstəricilərinin yaxşılaşdırılmasına təsir etməklə yanaşı, il ərzində 77 milyon kubmetr təbii qazın qənaətinə və regionlardan Bakı şəhərinə və regionların Bakı şəhərinə enerji-nin miqdarının 20 faiz azalması nəticəsində elektrik enerjisinin uzaq məsafədən ötürülməsindən yaranan 199 milyon KVtS elektrik enerjisi

itkisinə qənaət olunmasına imkan yaradacaq".

Yeni elektrik stansiyası 57,4 faiz faydalı iş əmsalına malikdir. Bu, Cənubi Qafqaz regionunda ən yüksək faydalı iş əmsalı deməkdir. Həmin elektrik stansiyası il ərzində 32,2 milyard KVtS elektrik enerjisi istehsal edəcək. Bu isə bir KVtS elektrik enerjisinin buraxılışına 214,3 qram şərhi yanacaq sərf edilməsinə imkan yaradacaq. Açılan rəqəm enerjisi sistemin ümumi göstəricisindən 65 qram azdır.

İstismar edilən və istismara yeni verilən "Şimal-1" və "Şimal-2" elektrik stansiyalarının bir üstünlüyü də ətraf mühitə mənfi təsir göstərməməsidir. Belə ki, ətraf mühitin mühafizəsi məqsədilə stansiyada xüsusi ekoloji monitorinq sistemi, sənaye tullantılarının və çirkab sularının təmizlənməsi, digər qurğular inşa edilmişdir.

Ölkədə yeni müəssisələrin yaradılması, iqtisadiyya-

tin inkişafı enerjiyə tələbatı ildən-ile artırır. Artan tələbatın ödənilməsi üçün köhnə elektrik stansiyalarının modernləşdirilərək onların gücünün artırılması və yeni stansiyaların inşa edilməsi tələb olunur. "Şimal-2" stansiyasının da tikilməsində məqsəd ölkənin elektrik enerjisi istehsalı yaranan tələbatın ödənilməsinə nail olmaqdır. Bu, iqtisadi cəhətdən istehsal proseslərinin səmərəliliyinin yüksəlməsinə, elektrik enerjisinin istehsalına sərf olunan yanacaqın əhəmiyyətli dərəcədə azalmasına, ixrac potensialının artmasına imkan yaradacaq. Bütün bunlar isə ümumilikdə ölkəmizin iqtisadi potensialının möhkəmləndirilməsi istiqamətində dövlət tərəfindən atılan addımların ardıcıl və məqsədyönlü şəkildə davam etdiyini göstərir.

Rüstəm KAMAL,
"Azərbaycan"

Naxçıvanda ailə təsərrüfatları çoxalır

Naxçıvan Muxtar Respublikasında fəaliyyətini genişləndirən ailə təsərrüfatlarının sayı ildən-ile artır. Belə ki, 2017-ci ildə keçirilən festivallara 201 ailə təsərrüfatı məhsul çıxarırdısa, ötən il onların sayı 319 olub, bu il isə 1000-i keçib.

Bu rəqəmlər "Ailə təsərrüfatlarında kənd təsərrüfatı bitkilərinin əkin atlaslarına uyğun becərilməsi və torpaqlardan səmərəli istifadə olunması, meyvə-tərəvəz, bostan məhsullarının qurudulması və qablaşdırılması, eləcə də Naxçıvan qovurması istehsalının genişləndirilməsi və həmin məhsulların nümayişi, ixracının təşviqi və kataloqunun hazırlanmasının əhəmiyyəti" mövzusunda keçirilən seminar-müşavirədə səsləndirilib. Tədbir Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı və İqtisadiyyat Nazirlikləri, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, AMEA Naxçıvan Bölməsi Bioreqsurslar İnstitutu, Ordubad Rayon İcra Hakimiyyəti ilə birgə təşkil edilmişdir.

Ordubad rayonunun Sabirkeşən yaşayış məntəqəsindəki kənd mərkəzində təşkil edilən tədbirdə çıxış edən rayon icra hakimiyyəti aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri müavini Zamiq Babayev bölgədə ailə təsərrüfatlarına göstərilən dövlət dəstəyi barədə danışıb.

Seminar-müşavirədə muxtar respublikanın Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Xəlil Abbasov, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşı Oqtay Məmmədov, İqtisadiyyat Nazirliyinin əməkdaşı İlham Seyidov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin əməkdaşı Əli Şərifov, AMEA Naxçıvan Bölməsi Bioreqsurslar İnstitutunun əməkdaşı Loğman Bayramov çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında 2019-cu ilin "Ailə təsərrüfatları ili" elan olunması, aqrar sahəyə göstərilən hərtərəfli və davamlı dövlət qayğısı bu sahənin inkişafına stimula verib. Göstərilən qayğının nəticəsidir ki, əkin sahələri genişləndirilib, intensiv metodlara, müntəzəm suvarmalara üstünlük verilib. Eyni zamanda, əkinlərin "Əkin atlasları"na uyğun aparılması ilə, növbəli əkin sistemindən yararlanmaqla sahələrdən daha yüksək məhsul əldə etmək olar.

2017-ci ildən başlayaraq muxtar respublikada ailə təsərrüfatlarının sayı artmaqdadır. Sahibkarlara güzəştli şərtlərlə kreditlərin, müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqların verilməsi, arıçılıq avadanlıqlarının lizinq yolu ilə əhaliyə çatdırılması, subsidiyaların ödənilməsi, arıçılıq təsərrüfatlarının müxtəlif dərman preparatları ilə pulsuz təmin edilməsi, istehsal olunmuş məhsulların satışı üçün əlverişli şəraitin yaradılması və keçirilən festivallar muxtar respublikada bu təsərrüfatların inkişafına hərtərəfli şərait yaradıb. Əldə olunan uğurlu nəticələr ailə təsərrüfatının inkişaf etdirilərək təkmilləşdirilməsinə öz töhfəsini verməkdədir.

Ağsuda sənaye müəssisələrinin fəaliyyəti genişləndirilir

Ağsu rayonunda cari ilin səkkiz ayında 14 milyon 658 min manatlıq sənaye məhsulları istehsal edilmişdir və xidmətlər göstərilmişdir.

Rayon statistika idarəsindən AZƏRTAC-a bildirilib ki, istehsal olunan sənaye məhsulları və göstərilən xidmətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,1 dəfə çoxdur.

Qeyd edək ki, bölgələrin sosial-iqtisadi inkişafına göstərilən dövlət dəstəyi, kənd təsərrüfatı bölgəsi olan Ağsuda son illər sənaye məhsullarının istehsalı istiqamətində görülən işlər həm də əhalinin məşğulluğunun artmasına şərait yaradır. Rayonda fəaliyyət göstərən "Az Qranata" MMC-nin Ağsu Şirə və Şərab Emalı Zavodu, "Qraduz 40" MMC, "Alprint" MMC və sair sənaye müəssisələri öz fəaliyyətini ildən-ile genişləndirir.



Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri keçiriləcək

Təlimlərə 10 min nəfərədək şəxsi heyət cəlb olunacaq

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, sentyabrın 16-dan 20-dək Müdafiə nazirinin rəhbərliyi ilə Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, hərbi birlik və birləşmələrinin cəlb edilməsi ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.

Müdafiə Nazirliyinin məlumatından AZƏRTAC-a bildirilib ki, təlimdə dağlarda əks-hücum əməliyyatının təşkili və keçirilməsi, düşmən qruplaşmasının darmadağın edilməsi məqsədilə qabaqlayıcı zərbələrin endirilməsi və



azad olunan ərazilərdə əvlərlərin tutulması üzrə fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulub.

Təlimlərə 10 min nəfərədək şəxsi heyət, 100-dən çox tank və digər zirehli texnika, 120 müxtəlif çaplı raket və ar-

tilleriya qurğusu, reaktiv yayılma atəş sistemi və minaatanlar, 20-dək ordu və cəbhə aviasiyası, müxtəlif təyinatlı

pilotsuz uçuş aparatları cəlb olunacaq.

Mürəkkəb şəraitdə, dağmeşə, qayalıq ərazilərdə və çətin radioelektron mühitə uyğun mühitədə keçiriləcək təlim zamanı ön və yandan çevrə dəstələrinin əsas zərbə qruplaşmaları, eləcə də artilyeriya, aviasiya və döyüş düzülüşünün digər elementləri ilə qarşılıqlı əlaqədə fəaliyyətin təşkili üzrə tapşırıqlar icra ediləcək.

Təlimdə əsas diqqət qoşunların idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsinə, həmçinin döyüş, mənəvi-psixoloji və maddi-texniki təminat məsələlərinə yönəldiləcək. Bütün fəaliyyətlər döyüş atışı mərhələlərindən ibarət olmaqla döyüş vəziyyətinə maksimal uyğun şəraitdə müxtəlif poliqon və təlim mərkəzlərində keçiriləcək.

Ermənistan rəhbərliyinin destruktiv mövqeyi danışıqlar prosesinin məhv edilməsi cəhdi deməkdir

Ermənistanın təcavüzkar siyasətinin davam etməsi və hərbi işğal əsaslanan mövcud status-quo vəziyyətinin möhkəmlənməsinə yönəlik addımları, o cümlədən bu ölkə rəhbərliyinin son dövrdə səsləndirdiyi annexionist bəyanatlar əsasən daxili auditoriyaya yönəlməli olsa belə, bölgədə vəziyyətin kəskinləşməsinə xidmət etdi. Onlar beynəlxalq hüququn açıq şəkildə tapdalanması ilə yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə beynəlxalq vasitəçilərin uzun illər apardığı səylərini demək olar ki, şübhə altına alan çox təhlükəli bir gərginlik yaratdı.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuata açıqlamasında yer alıb.

Açıqlamada deyilir: "Azərbaycan Hükuməti Ermənistan rəhbərliyinin məsuliyyətsiz ritorikasını münafiqsinin həlli üzrə danışıqlar prosesini pozmaq cəhdi kimi dəyərləndirərək, bununla bağlı vaxtında qəti etirazını bildirdi və məsələ beynəlxalq təsisatların diqqətinə çatdırıldı. Azərbaycanın Xarici İşlər nazirindən BMT və ATƏT-in Baş katiblərinə, ATƏT-in Minsk qrupunun həmsədrinə, eləcə də Minsk qrupuna üzv ölkələrin Xarici İşlər nazirlərinə ünvanlanmış məktublarda Azərbaycan ərazilərinin işğalı və bu ərazilərdə tarixən yaşayan azərbaycanlıların qanlı etnik təmizlənməsi ilə nəticələnən Ermənistanın dövlət səviyyəsində işğalçılıq siyasətinin bu ölkə rəhbərliyinin son bəyanatlarında açıq şəkildə etiraz edildiyi vurğulandı və hərbi işğalın doğurduğu beynəlxalq hüquqi məsuliyyət məsələlərinə diqqət yönəldilərək, beynəlxalq ictimaiyyətin kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilmişdir.

məməli olduğunu bəyan etdi. ABS-ın Azərbaycandakı səfiri Ermənistan baş nazirinin bəyanatına münasibət bildirərək, şiddətli təbliğ edən və gərginliyi artıran ritorikadan uzaq olmağa və tərəfləri dialoq prosesinə diqqət yetirməyə çağırır.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə Minsk qrupunun həmsədr ölkələrinin vasitəçiliyi ilə uzun illərdir ki, aparılan danışıqların mahiyyətini münafiqsinin beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən beynəlxalq təşkilatların qərar və qətnamələri, ilk növbədə isə BMT TŞ-nin məlum qətnamələri əsasında həllinin təmin edilməsi təşkil edir. Bu isə həmsədr ölkələrin bəyanatlarında, o cümlədən 9 mart 2019-cu il tarixli bəyanatda, dəfələrlə qeyd edildiyi kimi, Azərbaycanın işğal edilmiş ərazilərinin boşaldılması və bu torpaqlardan didərgin salınmış insanların öz evlərinə təhlükəsiz və ləyaqətlə geri dönməsinin təmin edilməsini nəzərdə tutur.

Azərbaycanın ərazilərini işğal edərək bu ərazilərdəki yerli azərbaycanlıları qanlı etnik təmizləməyə məruz qoyan Ermənistanın beynəlxalq hüququn öz müqəddəratını təyinetmə prinsipinin xeyrixah məqsədlərindən öz işğalçı narahatlığını ifadə edərək, verilən bəyanatların münafiqsinin dinc yolla nizamlanmasına yönəldilmiş ümumi səylərin kontekstində uyğun gəlməli və həssas danışıqlar prosesində tarazlığın pozulmasına gətir-

miş azərbaycanlı icmanın Dağlıq Qarabağdakı doğma evlərinə təhlükəsiz və ləyaqətli geri dönüşü təmin olunduqdan sonra hər iki icmanın iştirakı ilə birgə baxıla bilər.

Məlumdur ki, Ermənistan tərəfi münafiqsinin tənzimlənməsi ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələr, eləcə də ATƏT-in Minsk qrupu həmsədrlərinin mandatı ilə yaxından tanışdır. Həmsədrlərin bəyanatlarında qeyd olunduğu kimi, münafiqsinin sülh yolu ilə həlli BMT Nizamnaməsi, Helsinki Yekun Aktının müddəaları, BMT Təhlükəsizlik Şurasının və ATƏT-in qərarları üzərində qurulmalıdır.

Ermənistan rəhbərliyinin məsuliyyətsiz və destruktiv mövqeyi, sözdə hər zaman səsləndirdikləri münafiqsinin sülh yolu ilə həllinə nəinki xidmət etmir, əksinə, münafiqsinin həlli istiqamətində aparılan sonuncu müzakirələrin mahiyyətini dəyişdirən təşkil edir və danışıqlar prosesinin məhv edilməsi cəhdi deməkdir.

N.Paşinyan onu da birmənalı şəkildə dərk etməlidir ki, millətçi-təxribatçı dairələrin təzyiqlə altından danışıqlar prosesini tərək edən tərəf mütləq uduzacaq. Buna görə də onun ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Azərbaycanla razılaşmaqdan başqa çarəsi yoxdur. Ermənistan rəhbərliyi bu istiqamətdə ardıcıl və dönməz şəkildə nə qədər sürətlə irəliləməyə başlasa, o qədər də tez erməni xalqı qonşulari ilə sülh şəraitində davamlı inkişaf yoluna qədəm qoya biləcək.

Bununla belə növbəti dəfə Ermənistan tərəfinə xatırladıq ki, BMT Nizamnaməsinin 25-ci maddəsinə uyğun olaraq, bütün üzv ölkələr Təhlükəsizlik Şurasının qərarlarını yerinə yetirməlidir. Bu müddəaya Ermənistan tərəfindən əməl edilməyəcəyi təqdirdə BMT Nizamnaməsinin 51-ci maddəsinə istinadən Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyini bərpə edəcəyini Ermənistan rəhbərliyi heç bir şübhə etməsin".

Qubada keçirilən beynəlxalq simpoziuma beş ölkədən 50-yə yaxın alim və tədqiqatçı qatılıb

Sentyabrın 13-də Quba Soyqırımı Memorial Kompleksində işinə başlayan "Tarixi Yerlər və Abidələr" I Beynəlxalq Quba Simpoziumunda beş ölkədən 50-yə yaxın alim və tədqiqatçı iştirak etdilər.

AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək simpozium Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Quba Soyqırımı Memorial Kompleksi, "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Gürcüstan Qafqaz İrs Araşdırma İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir.

Simpoziumun iştirakçıları əvvəlcə soyqırımı qurbanlarının xatirəsinə ucaldımlıq abidənin önünə gəl dəstələri düzərək, xatirələrini ehtiramla anıblar.

Daha sonra tədbir iştirakçıları kompleksdə Azərbaycanın, o cümlədən Qubanın tarixinə aid və "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin çap etdirdiyi kitablardan, həmçinin Quba xalçalarından və "Başqal" Dövlət Tarix-Mədəniyyət Qoruğunun kələflərindən ibarət serqilərlə tanış olublar.

"Tarixi Yerlər və Abidələr" I Beynəlxalq Quba Simpoziumu plenar iclasla davam etdi.

Quba Soyqırımı Memorial Kompleksinin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəşadəddin Bayramova bildirdi ki, simpoziumun keçirilməsinin əsas



məqsədi dünyanın və Azərbaycanın müxtəlif yerlərində tarixi-mədəni irsi, memarlıq və xatirə abidələri, qədim şəhərləri və insanların həyat tərzini araşdıran alim və tədqiqatçıları bir araya gətirmək, regionlarda elm və mədəniyyətin inkişafına ictimai dəstək verməkdir.

Tədbirin Quba Soyqırımı Memorial Kompleksində keçirilməsinin əsas səbəbi bu məkanın türk-müsləman dünyasında erməni vandalizminin özündə əks etdirən yeganə ideoloji mərkəz olması və ilk cümhuriyyət şəhidlərinin - 1918-ci ildə soyqırımına məruz qalmış günahsız insanların yaşadığı müqəddəs yerin burada yerləşməsi ilə əlaqədardır.

Diqqətə çatdırılıb ki, 1918-ci ilin 15 sentyabrı Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Həmin

gün Bakı erməni-bolşevik işğalından azad edildi. 1918-ci ilin ilk möhtəşəm və tarixi hadisəsi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması idisə, ikincisi Bakının işğaldan azad olunması idi. Bakının azad olunması ilə Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verildi. Simpoziumun qeyd olunan tarixi hadisənin 101-ci ildə yubileyində təşkil bu tarixi günü bir daha yada salmaq, xatırlamaq məqsədi daşıyır.

Simpoziumda Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, tarix elmləri doktoru, professor Solmaz Rüstəmov-Tohidi, tanınmış Nəsimi və hüquqlu tədqiqatçısı professor Fatih Usluer məruzələrlə çıxış ediblər.

Sentyabrın 14-də yekunlaşacaq simpoziumda Azərbaycan, Türkiyə,

İtaliya, Gürcüstan və Omandan olan alimlərin məruzələri dinlənəcək.

Tədbirin sonunda qonaqlar Qubanın görnükli yerləri ilə tanış olacaqlar.

Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülməyə başlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilmişdir.

Quba Soyqırımı Memorial Kompleksi Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən inşa olunub. Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan kompleks 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görünüşləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzini haqqında fotoslar var. Burada quraşdırılmış sensor ekranlı monitorinq xüsusi xəritədə ermənilərin öten əsrə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.

Xüsusi memarlıq üslubu ilə seçilən kompleks istifadəyə verildiyi gündən dünyanın müxtəlif ölkələrindən minlərlə ziyarətçi qəbul edib.

Ermənistanda "Aprel döyüşləri"nin iştirakçıları dindirilir

N.Paşinyan Koçaryan-Sarkisyan koalisiyasını sıradan çıxarmaq üçün dördgünlük müharibənin nəticələrindən istifadə edir

Ermənistanın daxili ictimai, sosial-siyasi vəziyyətinin dərin böhrana doğru getməsi hər keçən gün özünü daha qabarlıq formada büruzə verməkdədir. Hazırda üzvləşdiyi dərin iqtisadi böhrandan çıxış yolu tapa bilməyən Ermənistanda hökm sürən siyasi parçalanma da işğalçı ölkəni uçuruma yuvarladır.

Bu fonda isə yeni hükmətlə müxalifət arasında yaranan qarşıdurma səngimdir. Belə vəziyyətdə baş nazir Nikol Paşinyan rəqiblərini həbs etdirib aradan götürməyə çalışır. Ermənistan parlamentinin Azərbaycanla 2016-cı il "aprel savaşı"na araşdırmaq üçün bir neçə ay bundan öncə komissiya yaratması da buna xidmət edir.

İşğalçı ölkədə qeyd olunur ki, bu addım kənarlaşdırılan hökumətin təmsilçiləri və onların Dağlıq Qarabağ "idara edən" müttəfiqləri ilə gəzən Ermənistan qarşısında formalaşdırılıb. Baş nazir Nikol Paşinyan komissiyanın yaradılmasının vacibliyini vurğulayıb, ondan sonra mayın 31-də Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan tərəfindən elan edilmişdir.

Görünür odur ki, Nikol Paşinyan araşdırma çərçivəsində hansı konkret suallara cavab axtarmaq niyyətində olduğunu deqiqləşdirməyib. Lakin 2016-cı ilin dördgünlük savaşı - 1994-cü ildə atəşə haqqda sənədləşdirilib və 2-3 gün Gümrüdə qalmaq lazımdır. Məntəqə fəaliyyətə başlasa, 3 aydan sonra avtomobil idxalatçılar işsiz qalacaq".

Hadisələrin bu səpkidə inkişaf etdiyi bir vaxtda Ermənistanın sabiq prezidenti Robert Koçaryanın tərəfdarları növbəti dəfə Yerevan şəhər məhkəməsi və baş prokurorluğun binası qarşısında etiraz aksiyası keçirilib. Etirazçılar məhkəmənin baş tutacağı binanın qarşısında Koçaryanın xeyrinə qərar çıxarılması tələbi ilə şüarlar səsləndiriblər. Daha sonra şəhərin mərkəzi ilə baş prokurorluğun binasına doğru yürüş edilib. Onlar baş prokuror Artur Davtyanın Koçaryanın sərbəst buraxılması ilə bağlı yayılan məlumatların cəfəngiyyət olması, istintaqı hələ tamamlanmayan "1 mart" hadisələrində bir çox şübhəli və qaralıq məqamların qalması barədə bəyanatlarını pisləyiblər. Aksiyacılar bəyan ediblər ki, hələ sentyabrın 4-də Konstitusiyaya Məhkəməsinin qərarı ilə Robert Koçaryanı sərbəst buraxılmalı idi.

Beləliklə, son hadisələr Ermənistanda ictimai-siyasi proseslərin daha gərgin mərhələyə qədəm qoyduğunu aydın nümayiş etdirir. Bu gərginliyin daxili savaşa yol açması isə istisna olunmur.

"Qaraparak" qəzetinin yazdığına görə, komissiyaya ilk növbədə əsas döyüşlərin baş ver-

diyi yerlərdə olan hərbi personal çağırılacaq. Bildirilir ki, dindirilməyə adı eşşərlərə yanaşı, zabitlər də dəvət olunublar. Ermənistan Müdafiə Nazirliyinin əməliyyat idarəsi rəhbərinin keçmiş müavini artıq dindirilib. Komissiya bundan əvvəl qapalı iclaslar keçirib. Deyilənə görə, sabiq prezident Serq Sarkisyan da sorğusuz ediləcək.

Belə görünür ki, qarşıdakı günlər ərzində işğalçı ölkədə ictimai-siyasi gərginlik daha kəskin xarakter alacaq. Gündən-günə ölkənin bütün bölgələrində müxtəlif səbəblərə görə keçirilən etiraz aksiyaları isə bu prosesi daha da sürətləndirir. Belə ki, bu günlərdə Ermənistanda avtomobil idxalatçıların hökumət binasının qarşısında etiraz aksiyası keçirib. Yürü medianin verdiyi xəbərdə görə, onlar Gümrüdə yeni avtomobil gömrük məntəqəsinin tikintisinə etiraz ediblər.

Avtomobil sürücülərinin müdafiə liqasının sədri Tigran Ovannisyan bildirib ki, bu o deməkdir ki, Yerevan və başqa şəhərlərdə adamlar gömrük rəsmiləşdirilməsi aparmaq üçün Gümrüyə gəlməlidir. "Bu, sadəcə olaraq, mümkünsüzdür. Mən baş nazirə sual vermək istəyirəm. Hər gün gömrükdə minlərlə maşın sənədləşdirilir. Siz yollarda neçə qəzanın olacağını təsəvvür edə bilərsiniz? Bundan başqa, tərkər dəyişdirilməsi və 2-3 gün Gümrüdə qalmaq lazımdır. Məntəqə fəaliyyətə başlasa, 3 aydan sonra avtomobil idxalatçılar işsiz qalacaq".

Hadisələrin bu səpkidə inkişaf etdiyi bir vaxtda Ermənistanın sabiq prezidenti Robert Koçaryanın tərəfdarları növbəti dəfə Yerevan şəhər məhkəməsi və baş prokurorluğun binası qarşısında etiraz aksiyası keçirilib. Etirazçılar məhkəmənin baş tutacağı binanın qarşısında Koçaryanın xeyrinə qərar çıxarılması tələbi ilə şüarlar səsləndiriblər. Daha sonra şəhərin mərkəzi ilə baş prokurorluğun binasına doğru yürüş edilib. Onlar baş prokuror Artur Davtyanın Koçaryanın sərbəst buraxılması ilə bağlı yayılan məlumatların cəfəngiyyət olması, istintaqı hələ tamamlanmayan "1 mart" hadisələrində bir çox şübhəli və qaralıq məqamların qalması barədə bəyanatlarını pisləyiblər. Aksiyacılar bəyan ediblər ki, hələ sentyabrın 4-də Konstitusiyaya Məhkəməsinin qərarı ilə Robert Koçaryanı sərbəst buraxılmalı idi.

Beləliklə, son hadisələr Ermənistanda ictimai-siyasi proseslərin daha gərgin mərhələyə qədəm qoyduğunu aydın nümayiş etdirir. Bu gərginliyin daxili savaşa yol açması isə istisna olunmur.

Elçin CƏFƏROV, "Azərbaycan"

Beynəlxalq aləm

Türkiyədə yeddi nəfər terror aktının qurbanı oldu




Türkiyənin Diyarbəkir vilayətinin Kulp rayonunda PKK terrorçularının yolun kənarında yerləşdiriyi əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində 7 nəfər həlak olmuş, 10 nəfər yaralanmışdır. Bu barədə Diyarbəkir valiliyi məlumat vermişdir.

Məlumatla görə, partlayıcı qurğu meşə təsərrüfatı işçilərini daşıyan nəqliyyat vasitəsi hərəkət edərkən işə düşmüşdür. Terror aktı nəticəsində yaralananlar xəstəxanaya yerləşdirilmişdir.

Təhlükəsizlik qüvvələri hücumun təşkilatçılarını üzə çıxarmaq üçün təxirəsalınmaz tədbirlər həyata keçirir.

Kabildə taliblər xüsusi təyinatlılara hücum etdilər




Əfqanıstanın paytaxtı Kabildə xüsusi təyinatlı qüvvələrin blokpostuna hücum nəticəsində dörd hərbi qulluqçu həlak olmuşdur. Bu barədə "Rosbal" agentliyi xəbər verir.

Daxili İşlər Nazirliyinin nümayəndəsi Nəsrət Rəhiminin dediyinə görə, hadisə Rişor rayonunda baş vermişdir. Hücum minialınmış avtomobil vasitəsilə həyata keçirilmişdir. Rəhimi qeyd etmişdir ki, hücum nəticəsində 4 xüsusi təyinatlı həlak olmuş, 3-ü yaralanmışdır.


"Taliban" hərəkatı hücumu görə məsuliyyəti üzərinə götürmüşdür.

Aİ Rusiya vətəndaşlarına qarşı sanksiyaların müddətini uzatdı




Avropa İttifaqının (Aİ) üzvü olan ölkələrin rəhbərliyi Ukraynanın müstəqilliyini sarsıtdığına görə rusiyalıları və təşkilatları qarşı məhdudlaşdırıcı tədbirlərin müddətini uzadıb. Aİ Şurasından verilən məlumata görə, fərdi sanksiyalar yarım il müddətinə - martın 15-dək uzadılmışdır. Sanksiya siyahısına Rusiya və Ukraynanın 170 vətəndaşı, habelə 44 hüquqi şəxs salınımışdır. Xatırladaq ki, ilk dəfə Brüssel 2014-cü ildə Rusiya Krımı öz tərkibinə daxil etdikdən sonra bu ölkəyə qarşı sanksiyalar tətbiq etmişdir.

Yaponiyada uzunömürlülərin sayı rekord səviyyəyə çatdı



Yaponiyada 100 yaşdan yuxarı olan adamların sayı ilk dəfə 70 minə çatmışdır. Bu barədə Səhiyyə, Əmək və Rifah Nazirliyi məlumat vermişdir. 100 və ondan yuxarı yaşlı adamların sayı ölkədə 49-cu ildir ardıcıl olaraq artır və 71238 nəfər təşkil edir. Bu göstəriciyə görə qadınlar kişiləri xeyli üstələyirlər. Belə ki, hazırda Yaponiyada yaşı 100 və ondan yuxarı olan qadınlar 61775 nəfər, kişilər isə cəmi 8463 nəfərdir. Yaponiyanın ən yaşlı qadını Fukuoka prefekturasının 116 yaşlı sakini Kane Tanakadır. O həm də Ginnes rekordlar kitabı versiyası ilə platinetnin ən qocaman sakini titulu daşıyır. Ölkənin ən yaşlı kişisi isə Niqaqata prefekturasının 112 yaşlı sakini Titetsu Vatanabedir.

Hindistanda 20 nəfər öldü, 23 nəfər yaralandı



Hindistanın şərqində yerləşən Carkhand ştatının Qarhva rayonunda ildırım vurması nəticəsində 9 nəfər həlak olmuş, 23 nəfər yaralanmışdır. Bu barədə yerli KİV xəbər verir. Məlumatla görə, ştatın administrasiyası ölənlərin qohumlarına kompensasiya ödəyəcək, zərərçəkənlərə zəruri tibbi yardım göstərəcək. Xatırladaq ki, iyul ayında həmin ştatda ildırım vurmasından 12 nə-

ABŞ-da fəvqəladə vəziyyət rejimi uzadıldı



ABŞ-da terror təhlükəsinin mövcudluğu ilə əlaqədar olaraq 11 sentyabr 2001-ci il hücumlarından sonra elan edilmiş fəvqəladə vəziyyət rejimi daha bir il uzadılmışdır. Bu barədə Əlavə qərar mətbuat xidməti məlumat vermişdir.

Prezident Donald Trampın qərarına əsasən, fəvqəladə vəziyyət 2020-ci il sentyabrın 14-dək qüvvədə olacaq.

Fəvqəladə vəziyyət rejimi hökumətə terrorizmlə mübarizə üçün səlahiyyətlər verir. Məsələn, radikal ünsürlərin və onların sponsorlarının maliyyə aktivliyi bloklanır.



B İ L D İ R İ Ş

"Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 24.5-ci maddəsini rəhbər tutaraq "Günay Bank" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti səhmdarların diqqətinə çatdırır ki, 17 oktyabr 2019-cu il tarixdə saat 15:00-da, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 3A ünvanında yerləşən bankın inzibati binasında "Günay Bank" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənəkar ümumi yığıncağı keçiriləcəkdir.

Aşağıdakı məsələlər növbədənəkar ümumi yığıncağın gündəliyinə daxil edilmişdir:

1. Müşahidə şurasının yeni üzvlərinin seçilməsi və üzvlərin yeni siyahısının təsdiq olunması;
2. Audit komitəsinin yeni üzvlərinin seçilməsi və üzvlərin yeni siyahısının təsdiq olunması;
3. Digər məsələlər.

Yığıncağın gündəliyinə çıxarılan məsələ üzrə materiallarla Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 3A ünvanında şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə tanış ola bilərsiniz.

İdarə heyəti

B İ L D İ R İ Ş

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Dayanqlı və Operativ Sosial Təminat Agentliyi" publik hüquqi şəxsin (DOST Agentliyi) tabeliyində fəaliyyət göstərən 1 saylı Bakı "DOST" Mərkəzi yumşaq inventarın və xüsusi geyimlərin kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir.

Maraqlanan təşkilatlar +994 12 525-50-26 (daxili: 9308) nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovka sorğularında iştirak etmək üçün sənədlər 18 sentyabr 2019-cu il saat 17:00-dək Bakı şəhəri, İ.Qutqışnlı, 86 ünvanında qəbul olunur.

Tender komissiyası



"6/40" tirajlı lotereyanın şərtləri və qazanılmış "CekPot"lar barədə məlumat

"Azərlotereya" Açıq Səhmdar Cəmiyyəti tərəfindən keçirilən "6/40" tirajlı lotereya həftə içi hər gün "Space" kanalının canlı efirində yayımlanır. "6/40" tirajlı lotereya biletinin hər bir variantının qiyməti 25 (yirmi beş) qəpik müəyyən edilmişdir. "6/40" tirajlı lotereyanın uduş fondunun oynanılması lototron vasitəsilə həyata keçirilir.

Lototronda 1-dən 40-dək nömrələnmiş şarlar yerləşdirilir. Şarlar qarışdırılaraq təsadüf prinsipinə əsasən lototronun 6 (altı) ədəd şar çıxarılır. Lototronun çıxarılmış 6 (altı) ədəd şarın nömrələri oyunda iştirak edən lotereya biletinə qeyd olunmuş oyun variantlarındakı 6 (altı), 5 (beş), 4 (dörd) və ya 3 (üç) nömrə ilə uyğun gəldikdə həmin bilet(lər) uduşlu sayılır. Lotereya biletinin üzərindəki variantlardan bir neçəsi uduşlu olduqda uduşlar cəmlənir.

Lotereya biletlərinin satışı (variantların qəbulu) "LottoYayım" MMC, "Caspiantech" MMC, "Mobil loto", www.azerlotereya.com veb saytı vasitəsilə həyata keçirilir. Nəzərinizə çatdırmaq istəyirik ki, "Azərlotereya" ASC-nin yeni innovativ layihəsi olan "Mobil tətbiq" (Mobil application) yaxın günlərdə lotereya həvəskarlarının istifadəsinə



veriləcəkdir. "Mobil tətbiq" proqram təminatını "Android" və "IOS" əməliyyat sistemləri ilə təchiz olunmuş smartfonlar vasitəsilə "AppStore" və ya "Playmarket"dən yükləyə bilərsiniz. "Mobil tətbiq" vasitəsilə biletləri yoxlamaq, tirajların nəticələri ilə tanış olmaq və lotereya biletlərinin əldə etmək mümkün olacaqdır.

2019-cu ilin 8 ayı ərzində "6/40" tirajlı lotereyada 5 ədəd ümumi məbləği 431263 manat təşkil edən "CekPot" pul

mükafatı qazanılmışdır. Bunlardan 161708, 120050, 103114, 25522 və 20869 manat olmaqla "CekPot" pul mükafatı lotereya qaliblərinə ödənilmişdir. "Azərlotereya" ASC hər bir lotereya iştirakçısına uğurlar arzulayır.

Lotereya biletlərinin əldə edin, şanslı lotereya iştirakçısına çevrilin və qalib olun!

Sizin "Azərlotereya"

B İ L D İ R İ Ş

"Azərişiq" ASC tərəfindən 12 iyul 2019-cu il tarixdə "Proqram təminatlarının" (2 LOT üzrə) satın alınması məqsədilə keçirilmiş açıq tenderdə Tender komissiyasının qərarına əsasən qalib elan olunmuş "GLOBAL-ELEKTRO" MMC şirkəti ilə satınalma müqaviləsi bağlanmışdır.

Tender komissiyası

B İ L D İ R İ Ş

"Azərişiq" ASC tərəfindən 23 iyul 2019-cu il tarixdə "Müxtəlif mal-materialların" LOT-3 üzrə (İnteryer avadanlığının satın alınması) keçirilmiş açıq tenderdə təqdim olunmuş iddiaçıların təklifləri Tender komissiyası tərəfindən qiymətləndirilmişdir. Tender komissiyasının qərarına əsasən müvafiq LOT üzrə "Qardaşlar Mebel-3" MMC şirkəti qalib elan olunmuş və satınalma müqavilələri bağlanmışdır.

Tender komissiyası

B İ L D İ R İ Ş

"Azərbaycan" qəzetinin 22 avqust 2019-cu il tarixli nömrəsində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-Kommunal və Təmir Xidmətinin LOT-1: "İçərişəhər" Muzey Mərkəzinin Bakı şəhəri, Xəzər rayonu, "Qala" Dövlət Tarix- Etnoqrafiya Qoruğu Qəsrində təmir - tikinti işlərinin satın alınması məqsədilə elan edilmiş tenderdə iddiaçıların rəsmi müraciətlərinə əsasən tender təkliflərinin və təklif təminatlarının qəbulu vaxtı 27 sentyabr 2019-cu il saat 17:00-a, təkliflərin açılışı isə 01 oktyabr 2019-cu il saat 11:00-a dəyişdirilmişdir.

Əlaqələndirici şəxs: **Mahir Əhmədov**, telefon: (012) 492-24-27.

Tender komissiyası

"Azərsu" ASC

daxili vəsaiti hesabına Elektromed su sayğacları üçün servis terminallarının satın alınması məqsədilə açıq tender elan edir

Tekrar

Elektromed su sayğacları üçün servis terminallarının satın alınması

Tender iştirakçıları <https://www.etender.gov.az/> - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verəcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, təcrübə, maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərən hesaba köçürdükdən sonra müsabiqə üzrə tender təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

İştirak haqqı 200 manatdır.

Təşkilat: "Azərsu" ASC
VÖEN: 9900001751
Bank: "Kapital Bank" ASC-nin 1 saylı Nəsimi filialı
Kod: 200112
VÖEN: 9900003611
M/h: AZ37NABZ 013501000000001944
SWIFT BIK: AIBAZAZX
H/h: AZ65AIBB 33070019441100216111

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçıların tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət (Tender komissiyasının adına);
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə məhsul və uyğunluq sertifikatları;
- əsas şərtlər toplusunda nəzərdə tutulmuş digər sənədlər.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilə bilər). İddiaçıların tender ilə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.

Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir.

İddiaçıların tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) **26 sentyabr 2019-cu il saat 18:00-a** qədər, tender təklifi və bank təminatını isə **03 oktyabr 2019-cu il saat 18:00-a** qədər Portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri **04 oktyabr 2019-cu il saat 11:00-da** açılacaqdır. İddiaçıların açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərsiniz.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

Tender komissiyası

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu fondun aparatı və yerli orqanları üçün istifadə ediləcək inventarların satın alınması ilə əlaqədar açıq tenderə dəvət edir

Tekrar

Tender iştirakçılarına təklif edilir ki, <https://www.etender.gov.az/> - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə, texniki imkanlara və təcrübəyə malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər təkliflərini müəyyən edilən məbləğdə iştirak haqqını göstərən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

Tender 1 LOT üzrə keçirilir:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu fondun aparatı və yerli orqanları üçün istifadə ediləcək inventarların satın alınması

İştirak haqqı 400.00 (dörd yüz) manat
VÖEN: (DSMF)1300050781
Bank: Dövlət Xəzinədarlığı Agentliyi
H/h: AZ46CTRE0000000000007018504
M/h: AZ41NABZ01360100000000003944
VÖEN: 1401555071
Kod: 210005
SWIFT: CTREAZ22

Büdcə gəlirlərinin təsnifatı kodu: -142319

Büdcə saviyyəsinin kodu: - 4

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçıların tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tender təklifinin təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- proqramın müəyyən etdiyi digər sənədlər.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçıların tender ilə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçıların tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri **07.10.2019-cu il saat 18:00-a** qədər və tender təklifi ilə bank təminatı sənədlərini **10.10.2019-cu il saat 15:00-a** qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri **10.10.2019-cu il saat 15:00-da** açılacaqdır. İddiaçıların açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərsiniz.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

Tender komissiyası

ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, komissiyanın üzvləri və katiblərinin rəhbərliyi "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynova qardaşı

MƏHƏMMƏD HÜSEYNOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və komitənin kollektivi "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynova qardaşı

MƏHƏMMƏD HÜSEYNOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və komitənin üzvləri Eldar Quliyev, Tahir Süleymanov, Mahir Aslanov, Novruzəli Aslanov, İqbal Məmmədov, Elçin Quliyev, Eldəniz Səlimov, Hüseynbala Mirələmov, Cavanşir Paşazadə və Aydın Hüseynov Azad İstehlakçılar İctimai Birliyinin İdarə Heyətinin sədri Eyyub Hüseynova qızı

XUMAR XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və komitənin üzvləri Eldar Quliyev, Tahir Süleymanov, Mahir Aslanov, Novruzəli Aslanov, İqbal Məmmədov, Hüseynbala Mirələmov, Elçin Quliyev, Eldəniz Səlimov, Cavanşir Paşazadə, Aydın Hüseynov, Milli Məclis Aparatının əməkdaşları Zahid Abbasov, İsa Hüseynov və Məhəmməd Gülməmmədov Milli Məclisin İşlər İdarəsinin Rabitə sistemində xidmət sektorunun müdiri Elmir Həsənova qardaşı

ETİBAR HƏSƏNOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin üzvləri və aparatın kollektivi "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynova qardaşı

MƏHƏMMƏD HÜSEYNOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və komitənin üzvləri "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynova qardaşı

MƏHƏMMƏD HÜSEYNOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Milli Məclisin deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruzəli Aslanov "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynova qardaşı

MƏHƏMMƏD HÜSEYNOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

"Azərenerji" ASC-nin prezidenti Baba Rzayev "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynova qardaşı

MƏHƏMMƏD HÜSEYNOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və professor-müəllim heyəti "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynova qardaşı

MƏHƏMMƏD HÜSEYNOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Konstitusiyaya Məhkəməsinin hakimi İsa Nəcəfov "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynova qardaşı

MƏHƏMMƏD HÜSEYNOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi və kollektivi "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynova qardaşı

MƏHƏMMƏD HÜSEYNOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi və kollektivi "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynova qardaşı

NƏSİB BAYRAMOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

"Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının İdarə Heyəti və kollektivi "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynova qardaşı

MƏHƏMMƏD HÜSEYNOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin rəhbərliyi və kollektivi "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynova qardaşı

MƏHƏMMƏD HÜSEYNOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynova qardaşı

MƏHƏMMƏD HÜSEYNOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

"Azneftmas" ASC-nin rəhbəri Şahmar Vəliyev "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynova qardaşı

MƏHƏMMƏD HÜSEYNOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV



Ünvan
 AZ 1073, Bakı şəhəri, Məhəmməd pənahov prospekti, 529-cu məhəllə, IV mərtəbə
e-mail:
 secretary@azerbaijan-news.az
 az.reklam@mail.ru
 azerbaijan-news@mail.ru
 www.azerbaijan-news.az

Telefonlar
 Qəbul otağı - 539-68-71,
 Baş redaktor müavini - 538-86-86, 434-63-30, 538-97-96,
 Məsul katib - 539-43-23,
 Məsul katib müavini - 539-44-91,
 Parlament və siyasət şöbəsi - 539-72-39, 539-84-41, 539-21-00,
 İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,

Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 432-37-68,
 Humanitar siyasət şöbəsi - 538-56-60, 539-63-82
 Reklam şöbəsi - 539-49-20, 538-31-11,
 Kompüter mərkəzi - 538-20-87,
 Fotolüstrasiya şöbəsi - 538-84-73,
 Məhsul - 539-59-33,
 Faks - (+994 12) 5398441

Qeydiyyat nömrəsi 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığıb sahifələndirilmiş, "Azərbaycan" nəşriyyatında çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda sütyunlanlarla bərabər, dərc üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir

Əlyazmalara cavab verilmir və onlar geri qaytarılmır

Gündəlik qəzet

Tiraj 9033
 Sifariş 3009
 Qiyməti 40 qəpik